


3617_Az_Q18_Qiyabi_Yekun imtahan testinin sualları


Fənn : 3617 Mühəndis qrafikası

1 Hansı halda düz xətlə müstəvinin kəsişmə nöqtəsi düz tapılmayıb?




- ☐ 1
☐ 3
☐ 4
☒ 5
☐ 2

2 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb ?




- ☐ 1
☐ 3
☐ 4
☒ 5
☐ 2

3 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?




- ☒ 1
☐ 3
☐ 4
☐ 5
☐ 2

4 Hansı halda müstəvilər paralel deyil?




- ☐ 1
☐ 3
☒ 4
☐ 5
☐ 2

5 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?




- ☐ 1
☒ 3
☐ 4
☐ 5
☐ 2

6 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?




- ☐ 1
☒ 3
☐ 4
☐ 5
☐ 2

7 Xətlərdən hansı müstəvinin üzərindədir?




- ☐ 1
☐ 3
☐ 4
☒ 5
☐ 2

8 Hansı halda düz xətt müstəvinin üzərindədir?




- ☐ 1
☐ 3
☒ 4
☐ 5
☐ 2

9 Profi-proyeksiyalayıcı müstəvi hansıdır?




- ☐ 1
☐ 3
☐ 4
☒ 5
☐ 2

10 Horizontal proyeksiyalayıcı müstəvi hansıdır?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

11 Frontal səviyyə müstəvisi hansıdır?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

12 Frontal proyeksiyalayıcı müstəvi hansıdır?




- ☐ 1
☐ 3
☒ 4
☐ 5
☐ 2

13 Müstəvinin horizontal baş xətti hansıdır?




- ☐ 1
☐ 3
☐ 4
☒ 5
☐ 2

14 Müstəvinin frontal baş xətti hansıdır ?




- ☐ 1
☐ 3
☒ 4
☐ 5
☐ 2

15 Hansı halda müstəvinin kəsişmə xətti düz tapılıb?




- ☐ 1
☒ 3
☐ 4
☐ 5
☐ 2

16 Hansı halda 1 nöqtəsi müstəvinin üzərində deyil?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

17 Aşağıdakılardan hansı frontal baş xətt deyil?




- ☐ 4
☒ 1
☐ 2
☐ 3
☐ 5

18 Aşağıdakılardan hansı horizontal baş xətt deyil?




- ☐ 1
☒ 3
☐ 4
☐ 5
☐ 2

19 Müstəvinin horizontal baş xətti hansıdır?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

20 Müstəvi üzərində olan M xətti göstərin?




- ☐ 1
☐ 3
☐ 4
☒ 5
☐ 2

21 Müstəvi üzərində olan M xətti göstərin?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

22 Hansı halda M düz xətti P-müstəvinin üzərindədir?




- ☐ 1
- ☐ 3
- ☒ 4
- ☐ 5
- ☐ 2

23 Tapılan baş xətlərdən hansı horizontal baş xətt deyil?




- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 2

24 Hansı halda A nöqtəsi müstəvinin üzərində deyil?




- ☐ 1
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 2

25 xətlərlə verilən müstəvi hansı halda profil səviyyə müstəvisidir ?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

26 Hansı halda müstəvi frontal – proyeksiyalayıcı müstəvidir?



- ☐ 1
☐ 3
☒ 4
☐ 5
☐ 2

27 Hansı halda C nöqtəsi müstəvi üzərində deyil?




- ☐ 1
☐ 3
☒ 4
☐ 5
☐ 2

28 Frontal proyeksiyalayıcı müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☒ Frontal proyeksiyalayıcı xətt üzrə.
☐ C Frontal xətt üzrə


- ☐ D Profil xətt üzrə.
- ☐ E Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ B Horizontal xətt üzrə.

29 Hansı müstəvi profil-proyeksiyalayıcıdır?




- ☐ 1
- ☐ 3
- ☒ 4
- ☐ 5
- ☐ 2

30 Müstəvinin frontal baş xətti hansıdır?




- ☐ [yeni cavab]
- ☐ 4
- ☐ 4
- ☐ 3
- ☐ 2
- ☐ 5
- ☐ 5
- ☐ 3
- ☐ 2
- ☒ 1

31 Hansı müstəvi horizontal-proyeksiyalayıcıdır?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

32 Profil səviyyə müstəvisi hansıdır ?




- ☒ 1
☐ 3
☐ 4
☐ 5
☐ 2

33 Hansı halda müstəvi profil-proyektəndiricidir?



- ☐ 1
☐ 3
☐ 4
☒ 5
☐ 2


34 Hansı halda müstəvi səviyyə müstəvisidir?



- ☐ 1
☐ 3
☐ 4


- ☐ 5
- ☒ 2

35 Hansı halda müstəvi frontal-proyektəndiricidir?




- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☒ 2

36 Hansı halda müstəvi horizontal-proyektəndiricidir?




- ☒ 1
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 2

37 Aşağıdakı xətlərdən hansı kəsişəndir?




- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 2

38 Xətlərdən hansı kəsişəndir?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

39 Xətlərdən hansı çarpaz deyil?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

40 Aşağıdakı xətlərdən hansı kəsişəndir?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

41 Hansı halda iki düz xətt paraleldir?




- ☒ 1
☐ 3
☐ 4
☐ 5
☐ 2

42 Hansı halda AB və CD düz xətləri kəsişir ?




- ☐ 1
☒ 3
☐ [yeni cavab]
☐ 4
☐ 5
☐ 2

43 Paralel xətlər hansılardır?




- ☐ 1
☐ 3
☒ 4
☐ 5
☐ 2

44 Bu xətlərdən hansı II kvadrantda yerləşir?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

45 Bir ucu III kvadrantda , o biri ucu isə II kvadrantda olan düz xətti göstərin.




- ☐ 1
☐ 3
☒ 4
☐ 5
☐ 2

46 Bir ucu II kvadrantda , o biri ucu isə IV kvadrantda olan düz xətti göstərin.




- ☒ 1
☐ 5
☐ 4
☐ 3
☐ 2

47 Elə bir düz xətt götürün ki onun bir ucu I kvadrantda, o biri ucu isə III kvadrantda olan düz xətti göstərin.




- ☐ 4
- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 5

48 Aşağıdakı düz xətlərdən hansının profil izi yoxdur ?




- ☒ 4
- ☐ 1
- ☐ 3
- ☐ 2
- ☐ 5

49 Aşağıdakı düz xətlərdən hansının horizontal izi yoxdur ?




- ☐ 2
- ☐ 3
- ☐ 5
- ☐ 4
- ☒ 1

50 Hansı halda düz xəttin əsl boyu düz tapılıb?




- ☐ 5
- ☐ 3
- ☐ 2
- ☐ 1
- ☒ 4

51 Hansı halda düz xəttin əsl boyu düz tapılmayıb?




- ☐ 2
- ☐ 5
- ☒ 4
- ☐ 1
- ☐ 3

52 Bir ucu ilə H müstəvisinə söykənən frontal xətti göstər.



- ☒ 4
- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☐ 5

53 Bir ucu ilə V müstəvisinə söykənən horizantal xətti tapın.



- ☐ 3
- ☐ 5
- ☐ 4
- ☐ 1
- ☒ 2

54 Horizontal və profil proyeksiyalayıcı müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☐ Horizontal xətt üzrə.
- ☐ Frontal xətt üzrə.
- ☒ İxtiyari xətt üzrə.
- ☐ Profil xətt üzrə.
- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.

55 Frontal proyeksiyalayıcı müstəvi frontal müstəvinini hansı xətt üzrə kəsir?

- ☐ Profil xətt üzrə.
- ☒ Frontal xətt üzrə.
- ☐ Horizontal xətt üzrə.
- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.

56 Horizontal proyeksiyalayıcı müstəvi frontal müstəvinini hansı xətt üzrə kəsir?

- ☒ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Profil xətt üzrə.
- ☐ Frontal xətt üzrə.
- ☐ Horizontal xətt üzrə.

57 . İzlərlə verilmiş iki müstəvinin bir-birinə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onların eyniadlı izləri bir-birinə paralel olmalıdır.
- ☐ Onlardan birinin frontal izi digərinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onlardan birinin izi OX oxuna paralel olmalıdır.
- ☐ Onlardan birinin izi OY oxuna paralel olmalıdır.
- ☐ Onlardan birinin horizontal izi digərinin frontal izinə paralel olmalıdır.

58 İki müstəvinin bir-birinə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onlardan birinə mənsub olan iki kəsişən düz xətt o birinə mənsub olan iki kəsişənxəttə paralel olmalıdır.

- ☐ Onlardan birinə mənsub olan düz xətt o birinə perpendikulyar olmalıdır.
- ☐ Onlardan birinə mənsub olan düz xətt H-müstəvisinə paralel olmalıdır.]
- ☐ Onlardan birinə mənsub olan düz xətt V-müstəvisinə paralel olmalıdır.
- ☐ Onlardan birinə mənsub olan düz xətt o birinə paralel olmalıdır.


59 Frontal proyeksiyalayıcı müstəvi horizontal müstəvini hansı xətt üzrə kəsir?

- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Horizontal xətt üzrə.
- ☐ Frontal xətt üzrə.
- ☐ Profil xətt üzrə.
- ☒ Frontal proyeksiyalayıcı xətt üzrə.

60 Horizontal proyeksiyalayıcı müstəvi horizontal müstəvini hansı xətt üzrə kəsir?


- ☒ Horizontal xətt üzrə.
- ☐ Profil xətt üzrə.
- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Frontal xətt üzrə.

61 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?



- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 2


62 Hansı halda müstəvilərin kəsişmə xətti düzgün tapılmayıb?



- ☐ 1
- ☐ 3
- ☒ 4


- ☐ 5
- ☐ 2

63 Hansı halda M düz xətti müstəviyə paralel deyil?




- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☒ 2

64 Müstəvilərin kəsişmə xətti hansı halda düzqün tapılmışdır?




- ☐ 1
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 2

65 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?




- ☐ 1
- ☐ 3
- ☒ 4
- ☐ 5
- ☐ 2

66 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?




- ☐ 1
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 2

67 Hansı halda müstəvilər kəsişəndir?




- ☐ 1
- ☐ 3
- ☒ 4
- ☐ 5
- ☐ 2

68 Hansı halda müstəvilər paraleldir?




- ☐ 1
- ☐ 3
- ☒ 4
- ☐ 5
- ☐ 2

69 Hansı halda M nöqtəsi müstəvinin üzərində deyil?




- ☐ 1
☒ 3
☐ 4
☐ 5
☐ 2

70 Hansı halda A nöqtəsi hər iki müstəvinin üzərində deyil?




- ☐ 1
☐ 3
☐ 4
☒ 5
☐ 2

71 Hansı halda M düz xətti müstəvinin üzərindədir?




- ☒ 1
☐ 3
☐ 4
☐ 5
☐ 2

72 Hansı halda müxtəlif üsullarla verilən müstəvi, izləri ilə verilən müstəvinin üzərində deyil?




- ☐ 1
☒ 3
☐ 4
☐ 5
☐ 2

73 Hansı halda yastı fiqur müstəvinin üzərindədir?




- ☐ 1
☐ 3
☒ 4
☐ 5
☐ 2

74 Hansı halda müstəvinin ən böyük eniş xətti düz tapılmayıb?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

75 Hansı halda müstəvinin ən böyük eniş xətti düz tapılmayıb?




- ☐ 3
- ☒ 1
- ☐ 2
- ☐ 5
- ☐ 4

76 Hansı halda verilən xətlərlə müstəvi təsvir oluna bilməz?




- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 1

77 Hansı halda A nöqtəsi müstəvinin üzərindədir?




- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

78 Hansı halda düz xətt müstəvinin üzərindədir?



- ☐ 2
☐ 4
☒ 5
☐ 3
☐ 1

79 Hansı halda A nöqtəsi müstəvinin üzərində deyil?



- ☒ 2
☐ 5
☐ 4
☐ 1
☐ 3

80 Profil proyeksiyalayıcı və frontal müstəvi hansı xətt üzrə kəsişirlər?

- ☐ Frontal xətt üzrə.
☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☒ Profil proyeksiyalayıcı xətt üzrə.
☐ Horizontal xətt üzrə.
☐ Profil xətt üzrə.

81 Profil proyeksiyalayıcı və horizontal müstəvi hansı xətt üzrə kəsişirlər?


- ☒ Profil proyeksiyalayıcı xətt üzrə.
☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ Profil xətt üzrə.
☐ Frontal xətt üzrə.
☐ Horizontal xətt üzrə.

82 Frontal və profil proyeksiyalayıcı müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☒ İxtiyari xətt üzrə

- ☐ Horizontal xətt üzrə.
- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Profil xətt üzrə.
- ☐ Frontal xətt üzrə.

83 Modelin ox istiqamətində görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



- ☐ D
- ☐ E
- ☐ A
- ☐ B
- ☒ C

84 Koordinatları ilə verilmiş $U(30,20,-10)$ nöqtəsi W-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ B (30,-20,10)
- ☒ D (-30,20,-10)
- ☐ E (30,30,30)
- ☐ C (30,-20,-10)
- ☐ A (30,20,10)

85 Koordinatları ilə verilmiş $T(30,-20,-10)$ nöqtəsi W-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ D (-30,20,-10)
- ☐ E (-10,-20,10)
- ☒ A (-30,-20,-10)
- ☐ B (30,20,10)
- ☐ C (-30,20,10)

86 26 x 37 - ölçülü format necə işarələnir?

- ☐ A5
- ☐ A7
- ☐ A8
- ☐ A3
- ☒ A10

87 37x 52 - ölçülü format necə işarələnir?

- ☐ A4

- ☐ A5
- ☒ A9
- ☐ A6
- ☐ A7

88 52 x 74 - ölçülü format necə işarələnir?

- ☐ A5
- ☐ A6
- ☐ A3
- ☐ A9
- ☒ A8

89 74x105 - ölçülü format necə işarələnir?

- ☐ A5
- ☒ A7
- ☐ A2
- ☐ A3
- ☐ A10

90 105 x 148 - ölçülü format necə işarələnir?

- ☐ A8
- ☐ A5
- ☐ A3
- ☒ A6
- ☐ A4

91 148 x 210 - ölçülü format necə işarələnir?

- ☐ A2
- ☐ A0
- ☒ A5
- ☐ A4
- ☐ A3

92 210 x 297 - ölçülü format necə işarələnir?

- ☐ A2
- ☐ A1
- ☐ A5
- ☒ A4
- ☐ A3

93 297 x 420 - ölçülü format necə işarələnir?

- ☐ A5
- ☐ A0

- ☐ A2
- ☒ A3
- ☐ A4

94 420 x 594 - ölçülü format necə işarələnir?

- ☐ A1
- ☐ A5
- ☐ A3
- ☒ A2
- ☐ A4

95 594 x 84 - ölçülü format necə işarələnir?

- ☐ A2
- ☐ A5
- ☐ A4
- ☐ A3
- ☒ A1

96 841 x 1189 - ölçülü format necə işarələnir?

- ☐ A1
- ☒ A0
- ☐ A4
- ☐ A2
- ☐ A3

97 A-10formatının ölçüləri neçədir?

- ☐ 210x 148
- ☐ 210 x 297
- ☐ 420 x 594
- ☒ 26 x 37
- ☐ 105 x 148

98 Koordinatları ilə verilmiş P(30,-20,10) nöqtəsi W-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☒ A (-30,-20,10)
- ☐ C (-30,20,10)
- ☐ D(-30,-20,-10)
- ☐ E (30,20,-10)
- ☐ B (30,20,-10)

99 Koordinatları ilə verilmiş Z(30,20,10) nöqtəsi W-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ A (30,-20,-10)
- ☐ C (-30,-20,10)
- ☐ D (-30,20,-10)

- ☐ E (-20,10,30)
- ☒ B (-30,20,10)

100 Koordinatları ilə verilmiş $G(-30,-20,10)$ nöqtəsi H-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ A (30, 20,10)
- ☐ C (30,20,-10)
- ☐ D (-10,20,30)
- ☒ E (-30,-20,-10)
- ☐ B (30,-20,-10)

101 Koordinatları ilə verilmiş $Q(-30,20,10)$ nöqtəsi H-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ A (30,20,10)
- ☐ C (-30,-20,-10)
- ☒ D (-30,20,-10)
- ☐ E (30,10,10)
- ☐ B (30,-20,10)

102 Koordinatları ilə verilmiş $L(30,20,10)$ nöqtəsi H-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☒ A (30, 20,-10)
- ☐ C (-30,20,10)
- ☐ D (-30,20,10)
- ☐ E (20,30,10)
- ☐ B (30,-20,-10)

103 Koordinatları ilə verilmiş $F(-30,-20,-10)$ nöqtəsi V-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ A (30, 20,10)
- ☐ C (-30,-20,10)
- ☒ D (-30,20,-10)
- ☐ E (10,20,30)
- ☐ B (30,-20,10)

104 Koordinatları ilə verilmiş $K(-30,20,10)$ nöqtəsi V-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ A (30, 20,10)
- ☐ C (-30,-20,-10)
- ☐ D (-30,20,10);
- ☐ E (20,10,30)
- ☒ B (-30,-20,10)

105 Koordinatları ilə verilmiş $N(30,-20,-10)$ nöqtəsi V-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?


- ☒ A (30, 20,-10);
- ☐ C (-30,-20,-10)
- ☐ D (30,20,10)
- ☐ E (20,30,10)

- ☐ B (-30,20,10)

106 Koordinatları ilə verilmiş $M(30,20,10)$ nöqtəsi V-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?


- ☒ A (30,-20,10)
☐ C(-30,20,10)
☐ D (-30,-20,-10)
☐ E (10,20,30)
☐ B (30,-20,-10)

107 Çəpbucaqlı horizontal izometrik proyeksiya hansı aksonometrik oxlar üzrə qurulur?




- ☐ A
☐ C
☒ D
☐ E
☐ B

108 Çəpbucaqlı frontal izometrik proyeksiya hansı aksonometrik oxlar üzrə qurulur?




- ☐ E
☐ D
☒ C
☐ B
☐ A

109 Çəpbucaqlı frontal dimetrik proyeksiya hansı aksonometrik oxlar üzrə qurulur?




- ☐ A
- ☐ E
- ☒ D
- ☐ C
- ☐ B

110 Düzbucaqlı dimetrik proyeksiya hansı aksonometrik oxlar üzrə qurulur?




- ☐ A
- ☐ E
- ☒ D
- ☐ C
- ☐ B

111 Düzbucaqlı izometrik proyeksiya hansı aksonometrik oxlar üzrə qurulur?




- ☐ D
- ☐ E
- ☒ A
- ☐ B
- ☐ C

112 Modelin ox istiqamətində görünüşü hansı cizgiddə düzgün qurulmuşdur?




- ☐ D
☒ E
☐ A
☐ B
☐ C

113 Modelin ox istiqamətində görünüşü hansı cizgide düzgün qurulmuşdur?




- ☐ C
☐ A
☐ B
☐ D
☒ E

114 Modelin ox istiqamətində görünüşü hansı cizgide düzgün qurulmuşdur?




- ☐ A
☐ D
☐ E
☐ B
☒ C

115 Modelin ox istiqamətində görünüşü hansı cizgide düzgün qurulmuşdur?




- ☐ E
- ☐ A
- ☐ B
- ☐ C
- ☒ D

116 Modelin ox istiqamətində görünüşü hansı cizgidə düzgün qurulmuşdur?




- ☐ D
- ☐ A
- ☐ E
- ☐ B
- ☒ C

117 Modelin ox istiqamətində görünüşü hansı cizgidə düzgün qurulmuşdur?




- ☐ E
- ☐ A
- ☐ B
- ☒ C
- ☐ D


118 Modelin ox istiqamətində görünüşü hansı cizgide düzgün qurulmuşdur?




A)




B)



C)




D)




E)

- ☐ A
- ☐ B
- ☒ C
- ☐ D
- ☐ E


119 Modelin horizontal və frontal proyeksiyasına əsasən profil proyeksiyası hansı cizgide düzgün qurulmuşdur?




A)




B)




C)



D)





E)




- ☐ E
- ☐ A
- ☒ C
- ☐ B
- ☐ D


120 Modelin oxistiqamətində görünüşü hansı cizgide düzgün qurulmuşdur?




A)




B)



C)



D)




E)

- ☐ C
- ☐ B
- ☐ A


- ☒ D
- ☐ E

121 Modelin horizontal və frontal proyeksiyasına əsasən profil proyeksiyası hansı cizgədə düzgün qurulmuşdur?




- ☐ A
- ☒ E
- ☐ D
- ☐ C
- ☐ B

122 Modelin horizontal və frontal proyeksiyasına əsasən profil proyeksiyası hansı cizgədə düzgün qurulmuşdur?




- ☐ A
- ☐ C
- ☐ D
- ☒ E
- ☐ B

123 Modelin horizontal və frontal proyeksiyasına əsasən profil proyeksiyası hansı cizgədə düzgün qurulmuşdur?




- ☐ A
☒ C
☐ D
☐ E
☐ B

124 Modelin horizontal və frontal proyeksiyasına əsasən profilproyeksiyası hansı cizgiddə düzgün qurulmuşdur?



- ☐ A
☐ C
☒ D
☐ E
☐ B


125 Hansı halda E nöqtəsindən çəkilmiş müstəvi verilən müstəviyə perpendikulyardır?



- ☒ 1
☐ 3


- ☐ 4
- ☐ 5
- ☐ 2

126 Hansı halda frontal-proyektöndirici müstəvi ixtiyarı müstəviyə perpendikulyardır?




- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 2

127 Hansı halda M nöqtələrindən müstəviyə çəkilən perpendikulyar düz deyil?




- ☐ 5]
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 1

128 Hansı halda M nöqtələrindən müstəviyə çəkilən perpendikulyar düz deyil?




- ☐ 1
☐ 3
☒ 4
☐ 5
☐ 2

129 Hansı epyurda verilən P- və Q-müstəviləri bir-birinə perpendikulyardır?




- ☐ 1
☒ 3
☐ 4
☐ 5
☐ 2

130 Hansı epyurda AB düz xətti ixtiyarı P-müstəvisinə perpendikulyardır?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

131 Hansı halda düz xətlə müstəvinin kəsişmə nöqtəsi K düz tapılmayıb ?



- ☐ 1
☐ 3
☐ 4
☒ 5

132 Hansı halda düz xətt proyektandırıcı müstəviyə paraleldir?



1


3

4

5

2

133 Hansı halda M düz xətti müstəviyə paralel deyil?



1


3

4

5

2

134 Hansı halda M düz xətti müstəviyə paralel deyil?



1


3

4

5


2

135 Müstəvilərin kəsişmə xətti hansı halda düzqün tapılmışdır?




- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

136 Müstəvilərin kəsişmə xətti hansı halda düzqün tapılmışdır?




- ☐ 1
☒ 3
☐ 4
☐ 5
☐ 2

137 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?




- ☐ 1
☒ 3
☐ 4
☐ 5
☐ 2

138 Hansı halda düz xətlə müstəvinin kəsişmə nöqtəsi düz tapılmayıb?



- ☐ 1
☐ 3
☐ 4
☐ 5
☒ 2

139 Hansı halda düz xətlə müstəvinin kəsişmə nöqtəsi düz tapılmayıb?



- ☐ 1
☒ 3
☐ 4
☐ 5
☐ 2

140 Horizontal proyeksiyalayıcı müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☒ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ Frontal xətt üzrə.
☐ Profil xətt üzrə.
☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
☐ Horizontal xətt üzrə.

141 Profil proyeksiyalayıcı müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☒ Profil proyeksiyalayıcı xətt üzrə.
☐ Frontal xətt üzrə.
☐ Profil xətt üzrə.
☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ Horizontal xətt üzrə.

142 Horizontal izləri paralel olan müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☒ Bu müstəvilərin horizontalları üzrə
- ☐ Bu müstəvilərin profil xətləri üzrə.
- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Bu müstəvilərin frontalları üzrə.

143 Frontal izləri paralel olan müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☒ Bu müstəvilərin frontalları üzrə.
- ☐ Bu müstəvilərin profil xətləri üzrə.
- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə
- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Bu müstəvilərin horizontalları üzrə.

144 Profil müstəvi ixtiyari müstəvini hansı xətt üzrə kəsir?

- ☐ İxtiyari müstəvinin horizontalı üzrə.
- ☐ İxtiyari xətt üzrə.
- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☒ İxtiyari müstəvinin profil üzrə.
- ☐ İxtiyari müstəvinin frontalı xətti üzrə.

145 Frontal müstəvi ixtiyari müstəvini hansı xətt üzrə kəsir?

- ☒ İxtiyari müstəvinin frontalı üzrə.
- ☐ İxtiyari müstəvinin profil xətti üzrə.
- ☐ İxtiyari xətt üzrə.
- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ İxtiyari müstəvinin horizontalı üzrə.

146 Horizontal müstəvi ixtiyari müstəvini hansı xətt üzrə kəsir?

- ☒ İxtiyari müstəvinin horizontalı üzrə.
- ☐ İxtiyari müstəvinin profil xətti üzrə.
- ☐ İxtiyari xətt üzrə.
- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ İxtiyari müstəvinin frontalı üzrə.

147 Horizontal müstəviyə perpendikulyar olan müstəvi hansı müstəvidir?

- ☒ Horizontal proyeksiyalayıcı müstəvi.
- ☐ Horizontal müstəvi.
- ☐ Profil proyeksiyalayıcı müstəvi.
- ☐ Frontal proyeksiyalayıcı müstəvi.
- ☐ Frontal müstəvi.

148 Profil müstəviyə perpendikulyar olan müstəvi hansı müstəvidir?

- ☒ Profil proyeksiyalayıcı müstəvi.

- ☐ Horizontal müstəvi.
- ☐ Frontal proyeksiyalayıcı müstəvi
- ☐ Horizontal proyeksiyalayıcı müstəvi.
- ☐ Frontal müstəvi.

149 Frontal müstəviyə perpendikulyar olan müstəvi hansı müstəvidir?

- ☒ Frontal proyeksiyalayıcı müstəvi.
- ☐ Ptofil proyeksiyalayıcı müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Horizontal proyeksiyalayıcı müstəvi.
- ☐ Horizontal müstəvi.

150 Düz xəttin profil proyeksiyalayıcı müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır. D) Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.

151 Düz xəttin horizontal müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır

152 Düz xəttin frontal müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.

153 Düz xəttin profil müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal və frontal proyeksiyaları OX oxuna perpendikulyar bir düz xətt üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.

154 Frontal müstəviyə paralel olan düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☒ Frontal proyeksiya müstəvisinə
- ☐ Horizontal proyeksiya müstəvisinə.

- ☐ Horizontal və frontal proyeksiya müstəvilərinə.
- ☐ Horizontal və profil proyeksiya müstəvilərinə
- ☐ Profil proyeksiya müstəvisinə.

155 Profil müstəviyə paralel olan düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☒ Profil proyeksiya müstəvisinə.
- ☐ Horizontal proyeksiya müstəvisinə.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərinə.
- ☐ Horizontal və profil proyeksiya müstəvilərinə.
- ☐ Frontal proyeksiya müstəvisinə.

156 Horizontal müstəviyə paralel olan düz xətt hansı düz xətdir?

- ☒ Horizontal düz xətt.
- ☐ E) Frontal düz xətt.
- ☐ D) Horizontal proyeksiyalayıcı.
- ☐ C) Profil proyeksiyalayıcı.
- ☐ B) Frontal proyeksiyalayıcı.

157 Frontal müstəviyə paralel olan düz xətt hansı düz xətdir?

- ☐ Frontal proyeksiyalayıcı.
- ☐ Horizontal düz xətt.
- ☒ Frontal düz xətt.
- ☐ Horizontal proyeksiyalayıcı.
- ☐ Profil proyeksiyalayıcı.

158 Profil müstəviyə paralel olan düz xətt hansı düz xətdir?

- ☒ Profil düz xətt
- ☐ Frontal proyeksiyalayıcı
- ☐ Profil proyeksiyalayıcı
- ☐ Horizontal düz xətt.
- ☐ Horizontal proyeksiyalayıcı

159 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Frontal müstəviyə paralel olan düz xətt frontal düz xətdir.
- ☐ Frontal və profil proyeksiyalayıcı müstəvilər frontal xətt üzrə kəsişirlər
- ☐ Pprofil proyeksiyalayıcı və profil proyeksiyalayıcı ox müstəvisi frontal xətt üzrə kəsişirlər
- ☐ Profil proyeksiyalayıcı və profil proyeksiyalayıcı ox müstəvisi profil xətt üzrə kəsişirlər.
- ☐ Frontal və profil proyeksiyalayıcı müstəvilər profil xətt üzrə kəsişirlər.

160 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin frontal müstəviyə perpendikulyar olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar, frontal proyeksiyası isə nöqtə olmalıdır.
- ☐ Düz xəttin horizontal müstəviyə perpendikulyar olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Horizontal müstəviyə paralel olan düz xətt V proyeksiya müstəvisinə paraleldir.

- ☐ Düz xəttin profil müstəviyə perpendikulyar olması üçün onun profil proyeksiyası müstəvinin profil izinə perpendikulyar olmalıdır.
- ☐ Frontal müstəviyə perpendikulyar olan düz xətt horizontal proyeksiyala- yıcıdır.

161 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin profil müstəviyə perpendikulyar olması üçün onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ İki müstəvinin bir-birinə paralel olması üçün onlardan birinə mənsub olan bir düz xətt o birinə paralel olmalıdır.
- ☐ İki müstəvinin bir-birinə paralel olması üçün onların horizontal izləri bir-birinə paralel olmalıdır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin ixtiyari müstəviyə perpendikulyar olması üçün onun frontal izi ixtiyari müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Düz xəttin profil müstəviyə perpendikulyar olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.

162 Düz xəttin müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontalının horizontal proyeksiyasına, frontal proyeksiyası isə müstəvinin frontalının frontal proyeksiyasına perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontalının frontal proyeksiyasına perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontalının frontal proyeksiyasına, frontal proyeksiyası isə müstəvinin frontalının horizontal proyeksiyasına perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontalının horizontal proyeksiyasına, frontal proyeksiyası isə müstəvinin horizontalının frontal proyeksiyasına perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontalının horizontal proyeksiyasına perpendikulyar olmalıdır.

163 Düz xəttin müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Düz xətt müstəviyə mənsub olan bir düz xəttə paralel olmalıdır.
- ☐ Düz xətt müstəviyə mənsub olan bir düz xəttə perpendikulyar olmalıdır.
- ☐ Düz xətt V müstəvisinə paralel olmalıdır.
- ☐ Düz xətt müstəvinin bir izinə perpendikulyar olmalıdır.
- ☐ Düz xətt H müstəvisinə paralel olmalıdır.

164 Düz xəttin proyeksiyalayıcı müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onun bir proyeksiyası müstəvinin yığıcı xassəyə malik eyniadlı izinə paralel olmalıdır.
- ☐ Onun bir proyeksiyası müstəvinin bir izinə paralel olmalıdır.
- ☐ D) Onun bir proyeksiyası müstəvinin bir izinə perpendikulyar olmalıdır.
- ☐ E) Onun bir proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun proyeksiyaları müstəvinin izlərinə paralel olmalıdır.

165 Düz xəttin horizontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ C) Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ D) Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ E) Onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ B) Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.

166 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ B) Düz xəttin horizontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ D) Düz xəttin frontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ E) Düz xəttin profil proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☒ Düz xəttin horizontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ C) Düz xəttin frontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.

167 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin horizontal müstəviyə paralel olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Düz xəttin frontal müstəviyə paralel olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Düz xəttin horizontal müstəviyə paralel olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Düz xəttin profil müstəviyə paralel olması üçün onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ B) Düz xəttin profil proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

168 Düz xəttin müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☒ Düz xətt müstəviyə mənsub olan iki kəsişən düz xəttə perpendikulyar olmalıdır.
- ☐ Düz xətt müstəviyə mənsub olan bir düz xəttə perpendikulyar olmalıdır.
- ☐ Düz xətt müstəviyə mənsub olan iki paralel xəttə perpendikulyar olmalıdır.
- ☐ E) Düz xətt müstəviyə mənsub olan iki düz xətdən birinə perpendikulyar, digərinə isə paralel olmalıdır.
- ☐ Düz xətt iki kəsişən düz xəttə perpendikulyar olmalıdır.

169 Düz xəttin izləri ilə verilmiş müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə, frontal proyeksiyası isə müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ E) Onun horizontal proyeksiyası müstəvinin frontal izinə, frontal proyeksiyası isə müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.

170 İki müstəvinin bir-birinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ C) Onlardan birinə mənsub olan düz xətt H-müstəvisinə perpendikulyar olmalıdır.
- ☐ E) Onlardan birinə mənsub olan düz xətt H-müstəvisinə paralel olmalıdır.
- ☒ Onlardan birinə mənsub olan düz xətt o biri müstəviyə perpendikulyar olmalıdır.
- ☐ B) Onlardan birinə mənsub olan düz xətt o biri müstəviyə paralel olmalıdır.
- ☐ D) Onlardan birinə mənsub olan düz xətt V-müstəvisinə perpendikulyar olmalıdır.

171 Proyeksiyalayıcı müstəvinin izləri ilə verilmiş ixtiyari müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Proyeksiyalayıcı müstəvinin yığıcı xassəyə malik izi o biri müstəvinin eyniadlı izinə paralel olmalıdır.
- ☐ Onun izləri o biri müstəvinin izlərinə perpendikulyar olmalıdır.
- ☐ Onun yığıcı izi V-müstəvisinə perpendikulyar olmalıdır.
- ☐ Onun yığıcı xassəyə malik izi H-müstəvisinə paralel olmalıdır.
- ☒ Proyeksiyalayıcı müstəvinin yığıcı xassəyə malik izi o biri müstəvinin eyniadlı izinə perpendikulyar olmalıdır.

172 Horizontal müstəviyə perpendikulyar olan düz xətt hansı düz xətdir?

- ☐ Horizontal düz xətt.
- ☐ Frontal düz xətt.
- ☐ Frontal proyeksiyalayıcı.
- ☒ Horizontal proyeksiyalayıcı.

- ☐ Profil proyeksiyalayıcı.

173 Frontal müstəviyə perpendikulyar olan düz xətt hansı düz xətdir?

- ☒ Frontal proyeksiyalayıcı.
- ☐ Frontal düz xətt.
- ☐ Horizontal düz xətt.
- ☐ Profil proyeksiyalayıcı.
- ☐ Horizontal proyeksiyalayıcı.

174 Profil müstəviyə perpendikulyar olan düz xətt hansı düz xətdir?

- ☒ Profil proyeksiyalayıcı.
- ☐ Horizontal proyeksiyalayıcı.
- ☐ Horizontal düz xətt.
- ☐ Profil düz xətt.
- ☐ Frontal proyeksiyalayıcı.

175 Düz xəttin horizontal müstəviyə perpendikulyar olaması üçün hansı şərt lazımdır?

- ☐ E) Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izlərinə perpendikulyar olmalıdır.
- ☐ B) Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ C) Onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ D) Onun frontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar, horizontal proyeksiyası nöqtə olmalıdır.

176 Düz xəttin frontal müstəviyə perpendikulyar olaması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar, frontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izlərinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.

177 Düz xəttin profil müstəviyə perpendikulyar olaması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izlərinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.

178 Horizontal proyeksiyalayıcı müstəvinin ixtiyari müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal izi ixtiyari müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal izi ixtiyari müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal izi ixtiyari müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal izi ixtiyari müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal izi ixtiyari müstəvinin horizontal izinə paralel olmalıdır.

179 Frontal proyeksiyalayıcı müstəvinin ixtiyari müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☒ Onun frontal izi ixtiyari müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal izi ixtiyari müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal izi ixtiyari müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal izi ixtiyari müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal izi ixtiyari müstəvinin horizontal izinə paralel olmalıdır.

180 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ İki müstəvinin bir-birinə perpendikulyar olması üçün onlardan birinə mənsub olan düz xətt digər müstəviyə perpendikulyar olmalıdır.
- ☐ Horizontal müstəviyə perpendikulyar olan müstəvi frontal proyeksiyalayıcı müstəvidir.
- ☐ Profil müstəviyə perpendikulyar olan müstəvi horizontal proyeksiyalayıcı müstəvidir.
- ☐ Frontal müstəviyə perpendikulyar olan müstəvi profil proyeksiyalayıcı müstəvidir.
- ☐ İzrlə verilən müstəvilərin bir-birinə perpendikulyar olması üçün onlardan birinin izi digərinin izinə perpendikulyar olmalıdır.

181 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin izlərlə verilən müstəviyə perpendikulyar olması üçün onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izlərinə perpendikulyar olmalıdır.
- ☐ Düz xəttin müstəviyə perpendikulyar olması üçün onun proyeksiyaları müstəvinin izlərinə perpendikulyar olmalıdır.
- ☐ Düz xəttin müstəviyə perpendikulyar olması üçün onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Düz xəttin müstəviyə perpendikulyar olması üçün onun frontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Düz xəttin izlərlə verilən müstəviyə perpendikulyar olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.

182 Profil proyeksiyalayıcı və profil proyeksiyalayıcı ox müstəvisi hansı xətt üzrə kəşisirlər?

- ☒ Profil proyeksiyalayıcı xətt üzrə
- ☐ Frontal xətt üzrə
- ☐ Profil xətt üzrə
- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Horizontal xətt üzrə

183 Düz silindirin yan səthinin açılışı hansı yastı həndəsi fiqurdan formada ibarətdir?

- ☐ Çevrə;
- ☐ Üçbucaqlı;
- ☐ Sektor;
- ☐ Trapesiya;
- ☒ Düzbucaqlı;

184 Düz altıbucaqlı piramidanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 8
- ☒ 7
- ☐ 5
- ☐ 9
- ☐ 6

185 Düz beşbucaqlı piramidanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 4
- ☒ 6
- ☐ 7
- ☐ 8
- ☐ 5

186 . Düz dördbucaqlı piramidanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 4
- ☐ 6
- ☐ 7
- ☐ 8
- ☒ 5

187 Düz üçbucaqlı piramidanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 3
- ☐ 5
- ☐ 6
- ☐ 7
- ☒ 4

188 Düz altıbucaqlı prizmanın tam açılışı neçə yastı fiqurdan ibarətdir

- ☐ 6
- ☐ 7
- ☒ 8
- ☐ 9
- ☐ 5

189 Düz beşbucaqlı prizmanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☒ 7
- ☐ 8
- ☐ 5
- ☐ 9
- ☐ 6

190 Düz dördbucaqlı prizmanın tam açılışı neçə yastı urdan ibarətdir?

- ☐ 4
- ☒ 6
- ☐ 7
- ☐ 8
- ☐ 5

191 Düz üçbucaqlı prizmanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 3

- ☒ 5
☐ 6
☐ 7
☐ 4

192 Bir müstəvi kubun ən çox neçə tilini kəsə bilər?

- ☐ 4
☒ 6
☐ 7
☐ 8
☐ 5


193 Dördbucaqlı prizmanın üç yan tillərini və oturacaq dördbucaqlısını müstəvi kəsərsə, kəsikdə hansı həndəsi fiqur alınır?

- ☐ Üçbucaqlı;
☒ Beşbucaqlı;
☐ Altıbucaqlı;
☐ Düzbucaqlı.
☐ Dördbucaqlı;

194 Üçbucaqlı prizmanın iki yan tilini və oturacaq üçbucaqlısını müstəvi kəsərsə, kəsikdə hansı həndəsi fiqur alınır?

- ☐ Düzbucaqlı;
☐ Altıbucaqlı;
☒ Trapesiya;
☐ Üçbucaqlı;
☐ Beşbucaqlı;

195 Modelin horizontal və frontal proyeksiyasına əsasən profil proyeksiyası hansı cizgiddə düzgün qurulmuşdur?



- ☐ A
☐ C
☐ D
☒ E
☐ B

196 Cizgilərin tərtib olunmasında hansı proyeksiyalama üsulu tətbiq olunur?

- ☒ Ortoqonal proyeksiyalama;
- ☐ Mərkəzi proyeksiyalama;
- ☐ Paralel proyeksiyalama;
- ☐ Qarışıq proyeksiyalama.
- ☐ İki istiqamətə proyeksiyalama

197 Düz xəttin frontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

198 Horizontal müstəviyə paralel olan düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☒ Horizontal proyeksiya müstəvisinə.
- ☐ Profil proyeksiya müstəvisinə.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərinə
- ☐ Horizontal və profil proyeksiya müstəvilərinə.
- ☐ Frontal proyeksiya müstəvisinə.

199 Düz konusun yan səthinin açılışı hansı yastı həndəsi fiqurdan ibarətdir?

- ☒ Sektor;
- ☐ Seqment;
- ☐ Çevrə;
- ☐ Trapesiya;
- ☐ Düzbucaqlı;

200 əsas yazının forma və ölçüləri hansı standartla tənzimlənir?

- ☒ QOST 2.104-81
- ☐ QOST 2.305-81
- ☐ QOST 2.304-81
- ☐ QOST 2.303-81
- ☐ QOST 2.301-81

201 Cizgidə ölçülər və mətni yazılar hansı standartın tələbləri əsasında yerinə yetirilir?

- ☒ QOST 2.304-81
- ☐ QOST 2.301-81
- ☐ QOST 2.302-81
- ☐ QOST 2.303-81
- ☐ QOST 2.305-81

202 Cizgidə istifadə olunan xətlərin funksiyaları hansı standartla tənzimlənir?

- ☐ QOST 2.304-81

- ☐ QOST 2.305-81
- ☐ QOST 2.301-81
- ☐ QOST 2.302-81
- ☒ QOST 2.303-81

203 Cizgidə tətbiq olunan miqyaslar hansı standartla tənzimlənir?

- ☐ QOST 2.304-81
- ☐ QOST 2.301-81
- ☒ QOST 2.302-81
- ☐ QOST 2.303-81
- ☐ QOST 2.305-81

204 Formatların ölçüləri hansı standartla tənzimlənir?

- ☐ QOST 2.303-81
- ☐ QOST 2.305-81
- ☐ QOST 2.305-81
- ☒ QOST 2.301-81
- ☐ QOST 2.302-81

205 Cizgidə ölçülərin göstərilməsi hansı standartın tələblərinə uyğun yerinə yetirilir?

- ☒ QOST 2.307-81
- ☐ QOST 2.104-81
- ☐ QOST 2.301-81
- ☐ QOST 2.304-81
- ☐ QOST 2.305-81

206 Materialların şərti qrafiki işarəsi hansı təsvirlərdə tətbiq olunur?

- ☐ Sxemlərdə
- ☐ Əlavə görünüşlərdə
- ☒ Kəsik və en kəsiklərdə
- ☐ Qismən görünüşlərdə
- ☐ Görünüşlərdə

207 Cizgidə materialların qrafiki işarələnməsi hansı standartla tənzimlənir?

- ☐ QOST 2.307-81
- ☐ QOST 2.104-81
- ☐ QOST 2.303-81
- ☐ QOST 2.305-81
- ☒ QOST 2.306-81

208 Koordinatları ilə verilmiş N (0; 0; 5) nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə OZ oxu üzərində yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.

- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə OY oxu üzərində yerləşir.
- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.

209 Koordinatları ilə verilmiş $M(0; 4; 0)$ nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə OY oxu üzərində yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə OZ oxu üzərində yerləşir.
- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.

210 Koordinatları ilə verilmiş $E(3; 0; 0)$ nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə fəzada yerləşir.
- ☒ Nöqtə OX oxu üzərində yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.

211 Koordinatları ilə verilmiş $D(3; 4; 0)$ nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə OX oxu üzərində yerləşir.
- ☐ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.

212 Koordinatları ilə verilmiş $C(3; 0; 5)$ nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə OX oxu üzərində yerləşir.
- ☐ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.

213 Koordinatları ilə verilmiş $B(0; 4; 5)$ nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə OX oxu üzərində yerləşir.
- ☐ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.

214 Koordinatları ilə verilmiş $A(3; 4; 5)$ nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.

- ☐ Nöqtə OX oxu üzərində yerləşir.
- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.

215 Epyurada verilən nöqtənin OY oxu üzərində olmasını nədən bilirik?

- ☒ Onun horizontal və profil proyeksiyalarının OY oxu üzərində olmasından
- ☐ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ, horizontal proyeksiyasının isə OY oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☐ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından

216 Epyurada verilən nöqtənin OZ oxu üzərində olmasını nədən bilirik?

- ☒ Onun profil və frontal proyeksiyalarının OZ oxu üzərində olmasından
- ☐ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ, horizontal proyeksiyasının isə OY oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☐ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından

217 Epyurada verilən nöqtənin OX oxu üzərində olmasını nədən bilirik?

- ☒ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ, horizontal proyeksiyasının isə OY oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☐ Onun profil və frontal proyeksiyalarının OZ oxu üzərində olmasından
- ☐ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından

218 Epyurada verilən nöqtənin W proyeksiya müstəvisi üzərində olmasını nədən bilirik?

- ☒ Onun frontal proyeksiyasının OZ, horizontal proyeksiyasının isə OY oxu üzərində olmasından
- ☐ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☐ Onun profil və frontal proyeksiyalarının OZ oxu üzərində olmasından
- ☐ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından

219 Epyurada verilən nöqtənin V proyeksiya müstəvisi üzərində olmasını nədən bilirik?

- ☒ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☐ Onun profil və frontal proyeksiyalarının OZ oxu üzərində olmasından
- ☐ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından

220 Epyurada verilən nöqtənin H proyeksiya müstəvisi üzərində olmasını nədən bilirik?

- ☒ Onun frontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☐ Onun profil və frontal proyeksiyalarının OZ oxu üzərində olmasından

- ☐ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından

221 Epyurada verilən nöqtənin dördüncü kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☒ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası aşağıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır
- ☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır

222 Epyurada verilən nöqtənin üçüncü kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası aşağıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır
- ☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır
- ☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır

223 Epyurada verilən nöqtənin ikinci kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası aşağıda olmalıdır
- ☒ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır
- ☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır

224 Epyurada verilən nöqtənin birinci kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası aşağıda olmalıdır
- ☒ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır
- ☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır

225 Epyurada nöqtənin W proyeksiya müstəvisindən olan məsafəsi hansıdır?

- ☒ Nöqtənin horizontal proyeksiyasından OY oxuna qədər məsafə
- ☐ Nöqtənin profil proyeksiyasından OZ oxuna qədər məsafə
- ☐ Nöqtənin horizontal proyeksiyasından OX oxuna qədər məsafə
- ☐ Nöqtənin profil proyeksiyasından OY oxuna qədər məsafə
- ☐ Nöqtənin frontal proyeksiyasından OX oxuna qədər məsafə

226 Epyurada nöqtənin V proyeksiya müstəvisindən olan məsafəsi hansıdır?

- ☒ Nöqtənin horizontal proyeksiyasından OX oxuna qədər məsafə
- ☐ Nöqtənin frontal proyeksiyasından OX oxuna qədər məsafə
- ☐ Nöqtənin frontal proyeksiyasından OY oxuna qədər məsafə
- ☐ Nöqtənin horizontal proyeksiyasından OY oxuna qədər məsafə
- ☐ Nöqtənin profil proyeksiyasından OY oxuna qədər məsafə

227 Epyurada nöqtənin H proyeksiya müstəvisindən olan məsafəsi hansıdır?

- ☒ Nöqtənin frontal proyeksiyasından OX oxuna qədər məsafə
- ☐ Nöqtənin frontal proyeksiyasından OY oxuna qədər məsafə
- ☐ Nöqtənin horizontal proyeksiyasından OY oxuna qədər məsafə
- ☐ Nöqtənin profil proyeksiyasından OZ oxuna qədər məsafə
- ☐ Nöqtənin horizontal proyeksiyasından OX oxuna qədər məsafə

228 Dördüncü kvadrant hansı proyeksiya müstəvilərdən əmələ gəlir?

- ☒ H və V1 müstəvilərindən
- ☐ H1 və W müstəvilərindən
- ☐ H və V müstəvilərindən
- ☐ H1 və V1 müstəvilərindən
- ☐ H1 və V müstəvilərindən

229 Üçüncü kvadrant hansı proyeksiya müstəvilərdən əmələ gəlir?

- ☐ H1 və V müstəvilərindən
- ☐ H və V1 müstəvilərindən
- ☐ H və W müstəvilərindən
- ☐ H və V müstəvilərindən
- ☒ H1 və V1 müstəvilərindən

230 İkinci kvadrant hansı proyeksiya müstəvilərindən əmələ gəlir?

- ☐ H1 və V1 müstəvilərindən
- ☐ H və V1 müstəvilərindən
- ☒ H1 və V müstəvilərindən
- ☐ V1 və W müstəvilərindən
- ☐ H və V müstəvilərindən

231 Birinci kvadrant hansı proyeksiya müstəvilərindən əmələ gəlir?

- ☒ H və V müstəvilərindən
- ☐ H1 və W müstəvilərindən
- ☐ H və V1 müstəvilərindən
- ☐ H1 və V1 müstəvilərindən
- ☐ H1 və V müstəvilərindən

232 W proyeksiya müstəvisi koordinat oxları ilə necə göstərilir?

- ☒ ZOY
- ☐ XOZ
- ☐ XOZ, ZOY
- ☐ XOY
- ☐ XOZ, XOY

233 V proyeksiya müstəvisi koordinat oxları ilə necə göstərilir?


- ☒ XOZ
- ☐ XOZ; ZOY
- ☐ XOY
- ☐ XOZ, XOY
- ☐ ZOY

234 H proyeksiya müstəvisi koordinat oxları ilə necə göstərilir?


- ☐ ZOY
- ☐ XOZ; ZOX
- ☐ XOZ
- ☐ XOZ; XOY
- ☒ XOY

235 Hansı epyurda A və B nöqtələri arasındakı məsafənin əsl ölçüsü L düzgün göstərilmişdir?

- ☐
- ☐
- ☒
- ☐




236 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?




- ☒ $A \in O(\text{Koor. başlanğıcında})$
- ☐ $A \in H$
- ☐ $A \in OY$
- ☐ $A \in OZ$
- ☐ $A \in OX$

237 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?



- ☐ $A \in V$
- ☐ $A \in OY$
- ☒ $A \in OZ$
- ☐ $A \in W$
- ☐ $A \in H$


238 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?




- ☐ $A \in OX$
- ☒ $A \in OY$
- ☐

$A \in V$ ☐ $A \in H$ ☐ $A \in W$


239 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?

☐ $A \in H$ ☒ $A \in OX$ ☐ $A \in OZ$ ☐ $A \in W$ ☐ $A \in V$

240 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?


☐ $A \in V$ ☐ $A \in OY$ ☐ $A \in OZ$ ☒ $A \in W$ ☐ $A \in H$

241 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?

☐ $A \in OZ$ ☐ $A \in OX$ ☐ $A \in W$ ☒ $A \in V$ ☐ $A \in H$


$$A \in H$$

242 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?




- ☐ $A \in OX$
- ☐ $A \in V$
- ☒ $A \in H$
- ☐ $A \in W$
- ☐ $A \in OY$

243 Epürdə neçə nöqtə verilmişdir?



- ☐ 4
- ☐ 2
- ☐ 6
- ☒ 1
- ☐ 3

244 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?








- ☒ A nöqtəsi fəzadadır
- ☐ $A \in OX$
- ☐ $A \in W$
- ☐ $A \in V$
- ☐ $A \in H$

245 Üç müstəviyə proyeksiyalama zamanı nöqtənin neçə proyeksiyası alınır?


- ☐ 6
- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 4


246 Epürdə verilən düz xətlərdən hansı frontal düz xətdir?





247 Epürdə verilən nöqtələrdən hansının profil proyeksiyası düzgün qurulmamışdır?





248 Kordinatları ilə verilmiş nöqtələrdən hansı VIII oktantdadır?

- ☐ (40,-20,-10)
- ☐ (-20,-10,15)
- ☐ (-15,25,35)
- ☒ (-10,20,-30)
- ☐ (20,-20,30)

249 Kordinatları ilə verilmiş nöqtələrdən hansı VII oktantdadır?

- ☐ (25,-40,30)
- ☐ (-20,20,-10)
- ☐ (10,-20,-30)
- ☒ (-15,-15,-20)
- ☐ (20,15,-20)

250 Kordinatları ilə verilmiş nöqtələrdən hansı VI oktantdadır?

- ☐ (10,-20,30)
- ☐ (-15,10,25)
- ☐ (-10,-10,-3)
- ☒ (-30,-20,10)
- ☐ (-10,10,-5)

251 Kordinatları ilə verilmiş nöqtələrdən hansı V oktantdadır?

- ☐ (30,-30,-10)
- ☐ (-25,10,30)

- ☒ (-20,25,40)
- ☐ (10,-5,20)
- ☐ (40,10,-20)

252 Kordinatları ilə verilmiş nöqtələrdən hansı V – proyeksiya müstəvisi üzərindədir?

- ☒ (30,0,20)
- ☐ (0,10,30)
- ☐ (20,20,20)
- ☐ (40,20,0)
- ☐ (20,10,30)

253 Kordinatları ilə verilmiş nöqtələrdən hansı IV oktantdadır?

- ☐ (-30,10,-15)
- ☒ (20,25,-30)
- ☐ (40,-10,10)
- ☐ (-5,-20,30)
- ☐ (40,-20,-30)

254 Kordinatları ilə verilmiş nöqtələrdən hansı III oktantdadır?

- ☐ (16,20,25)
- ☒ (20,-10,-40)
- ☐ (-30,10,-10)
- ☐ (40,10,-20)
- ☐ (-10,-20,25)

255 Kordinatları ilə verilmiş nöqtələrdən hansı II oktantdadır?

- ☐ (-30,25,-10)
- ☐ (40,-10,-25)
- ☒ (20,-20,20)
- ☐ (25,10,-30)
- ☐ (-15,20,30)

256 Kordinatları ilə verilmiş nöqtələrdən hansı I oktantdadır?

- ☒ (15,20,25)
- ☐ (10,15,-20)
- ☐ (30,-40,-45)
- ☐ (15,-20,-30)
- ☐ (20,-10,20)


257 Kordinatları ilə verilmiş nöqtələrdən hansı H-proyeksiya müstəvisi üzərindədir?

- ☐ (10,20,25)
- ☐ (25,15,30)
- ☐ (0,20,30)

☒ (20,10,0)

☐ (15,0,30)

258 Fəzada və epürda verilən A, B, C, D, E nöqtələrindən hansı W -proyeksiya müstəvisi üzərindədir?


☐ A


☐ E

☐ D

☒ C

☐ B

259 Epürdə verilmiş nöqtələrdən hansı IV kvadrantdır?


☐ A


☐ E

☐ D

☒ C

☐ B

260 Epürdə verilmiş nöqtələrdən hansı II kvadrantdır?


☐ A


☐ E

☐ D

☒ C

☐ B

261 Epürdə verilən nöqtələrdən hansı III kvadrantdadır?


☐ D


☐ E



☐ A

☐ B

☒ C

262 Epürdə hansı nöqtə H – proyeksiya müstəvisindən daha uzaqdadır?

☐

☒
☐



263 Koordinatları ilə verilmiş nöqtələrdən hansıları H – müstəvisinə nəzərən bir-birinə simmetrikdir? A) $(30, 20, 10)$; B) $(30, 20, -10)$; C) $(30, -20, -10)$; D) $(30, -20, 10)$; E) $(-30, 20, -10)$

- ☒ A və B
- ☐ A və C
- ☐ D və E
- ☐ B və C
- ☐ A və D






264 Koordinatları ilə verilmiş nöqtələrdən hansı W – proyeksiya müstəvisi üzərindədir?

- ☒ $(0, 10, 30)$
- ☐ $(10, 20, 30)$
- ☐ $(30, 20, 40)$
- ☐ $(20, 0, 20)$
- ☐ $(40, 20, 0)$

265 Cizgida xətti ölçülərin ölçü vahidi nədir?

- ☐ mikron
- ☐ sm
- ☒ mm
- ☐ km
- ☐ dm

266 Hansi cizgidə A4 formatı standartın tələblərinə uyğundur?



267 Görünməyən səthlər hansı xətlə göstərilir?



Bütöv nazik xətlə



Qırıq xətlə



Nöqtəli nazik xətlə



Dalğalı xətlə



Əsas bütöv xətlə

268 Fırlanma fiqurlarının fırlanma oxları hansı xətlə göstərilir?



Nöqtəli nazik xətlə



Qırıq xətlə



Bütöv nazik xətlə



Əsas bütöv xətlə



Dalğalı xətlə

269 A4 formatının ölçüləri neçədir?

- ☐ 1189x841
- ☐ 841x594
- ☐ 594x420
- ☒ 297x210
- ☐ 420x297

270 A3 formatının ölçüləri neçədir?

- ☐ 841x594
- ☐ 1189x841
- ☒ 420x297
- ☐ 594x420
- ☐ 297x210

271 A2 formatının ölçüləri neçədir?

- ☒ 594x420
- ☐ 297x210
- ☐ 420x297
- ☐ 1189x841
- ☐ 841x594

272 AO formatının ölçüləri neçədir?

- ☒ 1189x841
- ☐ 420x297
- ☐ 841x594
- ☐ 297x210
- ☐ 594x420

273 A1 formatının ölçüləri neçədir?

- ☐ 297x210
- ☐ 594x420
- ☐ 420x297
- ☒ 841x594
- ☐ 1189x841

274 Cizgidə şriftlər üfiqi xəttə nəzərən hansı bucaq altında yazılır?

- ☐ 60°
- ☐ 65°
- ☐ 90°
- ☒ 75°
- ☐ 70°

275 əsas yazının qabarit ölçüləri neçədir?

- ☐ 180x50

- ☐ 185x75
- ☐ 180x55
- ☐ 185x65
- ☒ 185x55

276 Cizgidə simmetriya xətləri hansı xətlə göstərilir?

- ☐ Dalğalı xətlə
- ☐ Qırıq xətlə
- ☐ İki nöqtəli nazik xətlə
- ☒ Nazik qırıq nöqtəli xətlə
- ☐ Əsas bütöv xətlə

277 Uzunluğu böyük olan, forma və ölçüləri dəyişməyən və ya qanunauyğun dəyişən səthləri sındırılmış vəziyyətdə göstərmək üçün hansı xətdən istifadə edilir?

- ☐ Əsas bütöv xətlə
- ☐ İki nöqtəli nazik xətlə
- ☐ Sındırılmış nazik xətlə
- ☐ Bütöv nazik xətlə
- ☒ Dalğalı xətlə

278 Cizgidə qoparma xətləri hansı xətlə göstərilir?

- ☐ Bütöv nazik xətlə
- ☐ İki nöqtəli nazik xətlə
- ☒ Dalğalı xətlə
- ☐ Qırıq xətlə
- ☐ Əsas bütöv xətlə

279 Görünən kontur xətləri hansı xətlə göstərilir?

- ☒ Əsas bütöv xətlə
- ☐ Qırıq xətlə
- ☐ Nöqtəli nazik xətlə
- ☐ Dalğalı xətlə
- ☐ Sınıq xətlə

280 Cizgidə qurma xətləri hansı xətlə göstərilir?

- ☒ Nazik xətlə
- ☐ Əsas bütöv xətlə
- ☐ Qırıq xətlə
- ☐ Sınıq xətlə
- ☐ Dalğalı xətlə

281 Termiki emala məruz qalacaq səthlər hansı xətlə göstərilir?



- ☐ Bütöv nazik xətlə




- ☒ Qalınlaşdırılmış nöqtəli qırıq xətlə
- ☐ İki nöqtəli nazik xətlə
- ☐ Dalğalı xətlə
- ☐ Əsas bütöv xətlə

282 İşlək hissələrin kənar vəziyyətləri hansı xətlə göstərilir?




- ☐ Əsas bütöv xətlə
- ☐ Qırıq xətlə
- ☐ İki nöqtəli nazik xətlə
- ☐ Dalğalı xətlə
- ☒ Bütöv nazik xətlə


283 Hansi cizgidə radiusun ölçüsü düzgün göstərilmişdir?










284 Hansi cizgide ölçü düzgün gösterilmiştir?










285 Hansi cizgidə diametrin ölçüsü düzgün göstərilməmişdir?










286 Cizgide ölçülər standartın tələblərinə uyğun göstərilmişdir?










287 Hansı cizgidə ölçülər standartın tələblərinə uyğun yazılmışdır?









288 Hansı cizgide ölçülər standartın tələblərinə uyğun yazılmışdır?






289 Hansı cizgidə ölçü standartın tələblərinə uyğun yazılmışdır?




290 Cizgidə səthlərin ölçülərini göstərən rəqəmin qarşısında hansı işarə yazılır?



<

- ☐ □
☐ Δ
☒ R
☐ Ø

291 Çevrənin diametrini göstərən rəqəmin qarşısında hansı işarə yazılır?



- ☐ R
☐ Δ
☐ □
☐ <
☒ Ø

292 Cizgidə xətti ölçülərin ölçü vahidi nədir?

- ☐ mikron
☐ dm
☐ sm
☒ mm
☐ km

293 Epyurada verilmiş nöqtənin horizontal və profil proyeksiyaları OY oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə OY oxu üzərindədir.
☐ Nöqtə OZ oxu üzərindədir.
☐ Nöqtə OX oxu üzərindədir.
☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.
☐ Nöqtə fəzada yerləşir.

294 Epyurada verilmiş nöqtənin frontal və profil proyeksiyaları OZ oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə OY oxu üzərindədir.
☐ Nöqtə OX oxu üzərindədir.
☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.
☐ Nöqtə fəzada yerləşir.
☒ Nöqtə OZ oxu üzərindədir.

295 Epyurada verilmiş nöqtənin frontal proyeksiyası OZ oxu üzərində, horizontal proyeksiyası isə koordinat başlanğıcıdadırsa nöqtə hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə OZ oxu üzərindədir.
☐ Nöqtə OX oxu üzərindədir.
☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.

- ☐ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə OY oxu üzərindədir.

296 Epyurada verilmiş nöqtənin horizontal və frontal proyeksiyaları OX oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə OX oxu üzərindədir.
- ☐ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə OY oxu üzərindədir.
- ☐ Nöqtə OZ oxu üzərindədir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.

297 Epyurada verilmiş nöqtənin horizontal proyeksiyası OY, frontal proyeksiyası isə koordinat başlanğıcındadırsa nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərindədir.
- ☒ Nöqtə OY oxu üzərindədir.
- ☐ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.

298 Epyurada verilmiş nöqtənin horizontal proyeksiyası OY, frontal proyeksiyası isə OZ oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə OY oxu üzərindədir.
- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə fəzada yerləşir.

299 Epyurada verilmiş nöqtənin horizontal proyeksiyası OX oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə OY oxu üzərindədir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə fəzada yerləşir.

300 Epyurada verilmiş nöqtənin frontal proyeksiyası OX oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə OY oxu üzərindədir.
- ☒ Nöqtə H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.

301 Koordinatları ilə verilmiş nöqtələrdən hansı OZ proyeksiya oxu üzərindədir?

- ☐ C(0, 10, 0)
- ☐ E (0, 15, 10)
- ☒ D(0, 0, 10)

- ☐ A(10, 15, 0)
- ☐ B(10, 0, 0)

302 Koordinatları ilə verilmiş nöqtələrdən hansı OY proyeksiya oxu üzərindədir?

- ☐ B(10, 0, 0)
- ☐ D(0, 0, 10)
- ☒ C(0, 10, 0)
- ☐ E (0, 15, 10)
- ☐ A(10, 15, 0)

303 Koordinatları ilə verilmiş nöqtələrdən hansı OX proyeksiya oxu üzərindədir?

- ☒ B(10, 0, 0)
- ☐ E (0, 15, 10)
- ☐ D(0, 0, 10)
- ☐ C(0, 10, 0)
- ☐ A(10, 15, 0)

304 Koordinatları ilə verilmiş nöqtələrdən hansı W proyeksiya müstəvisi üzərindədir?

- ☒ E (0, 5, 5)
- ☐ B(10, 15, 10)
- ☐ A(10, 15, 0)
- ☐ D(0, 15, 0)
- ☐ C(15, 0, 5)


305 Koordinatları ilə verilmiş nöqtələrdən hansı V proyeksiya müstəvisi üzərindədir?

- ☒ C(15, 0, 5)
- ☐ E (0, 5, 5)
- ☐ D(0, 15, 0)
- ☐ B(10, 15, 10)
- ☐ A(10, 15, 0)

306 Koordinatları ilə verilmiş nöqtələrdən hansı H proyeksiya müstəvisi üzərindədir?


- ☒ A(10, 15, 0)
- ☐ E (0, 5, 5)
- ☐ D(0, 15, 0)
- ☐ C(15, 0, 5)
- ☐ B(10, 15, 10)

307 Səthin konusluğu hansı nisbətdədir?




- ☒ 1:10
- ☐ 1:4
- ☐ 1:2
- ☐ 1:20
- ☐ 1:5

308 Səthin konusluğu hansı nisbətdədir?




- ☐ 1:20
- ☐ 1:4
- ☐ 1:50
- ☒ 1:5
- ☐ 1:10

309 Mailliyini iki ədədin nisbəti kimi göstərin.



- ☒ 1:4
- ☐ 1:6
- ☐ 1:8
- ☐ 1:10
- ☐ 1:2


310 Mailliyi faizlə göstərin.



30.10.2017


- ☐ 10
- ☐ 30
- ☒ 25
- ☐ 50
- ☐ 20

311 Mailliyi faizlə göstərin.




- ☐ 10
- ☒ 25
- ☐ 30
- ☐ 50
- ☐ 20

312 Maillik hansı nisbətdədir?




- ☐ 1:10
- ☐ 1:5
- ☒ 1:3
- ☐ 1:2
- ☐ 1:7

313 Konusun hündürlüyü neçədir?




- ☐ 100
- ☒ 120
- ☐ 180
- ☐ 150
- ☐ 200

314 Kəsik konusun kiçik oturacağının diametri neçədir?




- ☐ 60
- ☒ 40
- ☐ 50
- ☐ 30
- ☐ 70

315 Kəsik konusun hündürlüyü neçədir?




- ☐ 200
- ☐ 300
- ☐ 50
- ☐ 150
- ☒ 100

316 Kəsik konusun böyük oturacağıının diametri neçədir?




- ☐ 60
- ☐ 80
- ☐ 100
- ☐ 90
- ☒ 70

317 Çevrəni 7 bərabər hissəyə bölmək üçün hansı parçanı götürmək lazımdır?




- ☐ OK
- ☐ AO
- ☐ BK
- ☒ EK
- ☐ AK

318 Çevrəni 5 bərabər hissəyə bölmək üçün hansı parçanı götürmək lazımdır?




- ☐ EK
- ☐ KM
- ☐ BK
- ☐ OM
- ☒ BM

319 Çevrəni 3 bərabər hissəyə bölmək üçün hansı parçanı götürmək lazımdır?



- ☒ MN
- ☐ AB
- ☐ OD
- ☐ AD
- ☐ DN


320 Cizgidə hansı növ qovuşmadan istifadə edilmişdir.



- ☐ toxunan qovuşma
- ☐ xarici qovuşma


- ☒ daxili qovuşma
- ☐ qarışıq qovuşma
- ☐ toxunmayan qovuşma

321 Cizgidə hansı növ qovuşmadan istifadə edilmişdir.




- ☐ toxunan qovuşma
- ☒ xarici qovuşma
- ☐ daxili qovuşma
- ☐ qarışıq qovuşma
- ☐ toxunmayan qovuşma


322 Cizgidə hansı növ qovuşmadan istifadə edilmişdir.




- ☐ toxunan qovuşma
- ☒ qarışıq qovuşma
- ☐ daxili qovuşma
- ☐ xarici qovuşma
- ☐ toxunmayan qovuşma

323 Hansı cizgidə profil səviyyə xətti göstərilmişdir?


 $\mathcal{B}''$




324 Hansı cizgiddə frontal səviyyə xətti göstərilmişdir?



325 Hansı cizgiddə horizontal səviyyə xətti göstərilmişdir?





326 Hansı çizgide profil proyeksiyalayıcı xətt göstərilmişdir?


- ☐
- ☐
- ☐
- ☒
- ☐

327 Hansı çizgide horizontal proyeksiyalayıcı xətt göstərilmişdir?


- ☐
- ☐
- ☒
- ☐
- ☐

328 Hansı çizgide frontal proyeksiyalayıcı xətt göstərilmişdir?


- ☐



329 Epürdə verilmiş düz xətt proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?




330 Epürdə verilmiş düz xətt proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?







$[AB] \perp H$


331 Hansı cizgiddə düz xətt parçası onun həqiqi ölçüsündən kiçikdir?







B''




332 Epyurda verilən düz xətlərdən hansı frontal düz xətdir?








333 Epyurda verilən düz xətti necə adlanır?




- ☐ Frontal düz xətt
- ☐ Profil proyektəndirici düz xətt
- ☒ Frontal proyektəndirici düz xətt
- ☐ Horizontal proyektəndirici düz xətt
- ☐ Horizontal düz xətt

334 Epürdə verilən düz xətti necə adlanır?




- ☐ Horizontal düz xətt
- ☐ Frontal proyektəndirici düz xətt
- ☐ İxtiyari düz xətt
- ☒ Horizontal proyektəndirici düz xətt
- ☐ Profil proyektəndirici düz xətt

335 Epürdə verilən düz xətti necə adlanır?




- ☐ Horizontal proyektlendirici düz xətt
- ☒ Profil düz xətt
- ☐ Profil proyektlendirici düz xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Frontal proyektlendirici düz xətt

336 Verilən FG düz xətti necə adlanır?




- ☒ Profil proyektlendirici düz xətt
- ☐ Horizontal proyektlendirici düz xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Frontal proyektlendirici düz xətt
- ☐ Profil düz xətt

337 Verilən EF düz xətti necə adlanır?




- ☐ Horizontal proyektlendirici düz xətt
- ☐ Profil proyektlendirici düz xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Frontal düz xətt
- ☒ Frontal proyektlendirici düz xətt




338 Verilən DE düz xətti necə adlanır?




- ☐ Horizontal düz xətt
- ☐ Frontal proyektəndirici düz xətt
- ☐ Profil proyektəndirici düz xətt
- ☒ Horizontal proyektəndirici düz xətt
- ☐ İxtiyari düz xətt



339 Epürdə verilmiş düz xətlərdən hansının profil proyeksiyası düzgün qurulmamışdır?













340 Epürdə verilən düz xətlərdən hansı profil düz xətdir?





341 Epürdə verilən düz xətlərdən hansı frontal düz xətdir?






342 Koordinatları ilə verilmiş düz xətlərdən hansı ixtiyaridir?


- ☐ A (25,20,10), B (5,5,10)
- ☒ E (25,20,0), F (5,0,20)
- ☐ M (20,5,25), N (20,25,5)
- ☐ K (30,0,20), L (10,0,30)
- ☐ C (30,20,10), D (5,20,25)

343 Epürdə verilmiş düz xətt proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?




- ☐ [AB] // W
- ☒ [AB] // V

344 Epürdə verilmiş düz xətt proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?



- ☐ [AB] // V

345 Epürdə verilmiş düz xətt proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?



- ☐ [AB] // V

☐ [AB]//H
☒

346 Profil proyeksiyalayıcı düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☐ V proyeksiya müstəvisinə.
- ☐ H və W proyeksiya müstəvilərinə.
- ☐ V və W proyeksiya müstəvilərinə.
- ☒ H və V proyeksiya müstəvilərinə.
- ☐ H proyeksiya müstəvisinə.

347 Frontal proyeksiyalayıcı düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☐ H və V proyeksiya müstəvilərinə.
- ☒ H və W proyeksiya müstəvilərinə.
- ☐ V proyeksiya müstəvisinə.
- ☐ H proyeksiya müstəvisinə.
- ☐ V və W proyeksiya müstəvilərinə.

348 Horizontal proyeksiyalayıcı düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☐ H proyeksiya müstəvisinə.
- ☐ V proyeksiya müstəvisinə.
- ☐ H və V proyeksiya müstəvilərinə.
- ☐ H və W proyeksiya müstəvilərinə.
- ☒ V və W proyeksiya müstəvilərinə.

349 Epyurada verilmiş düz xəttin horizontal və frontal proyeksiyaları OX oxuna perpendikulyal olan bir düz xətt üzərindədirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☒ Düz xətt W proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt H proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt V proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt W proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.

350 Epyurada verilmiş düz xəttin profil proyeksiyası nöqtədirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☐ Düz xətt V proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.
- ☐ Düz xətt OX oxuna perpendikulyardır.
- ☐ Düz xətt H proyeksiya müstəvisinə perpendikulyardır.
- ☒ Düz xətt W proyeksiya müstəvisinə perpendikulyardır.

351 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası nöqtədirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☐ Düz xətt H proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt OX oxuna perpendikulyardır.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.
- ☒ Düz xətt V proyeksiya müstəvisinə perpendikulyardır.

- ☐ Düz xətt W proyeksiya müstəvisinə perpendikulyardır.

352 Epyurada veılmış düz xəttin horizontal proyeksiyası nöqtədirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☒ Düz xətt H proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt OX oxuna perpendikulyardır.
- ☐ Düz xətt W proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisinə perpendikulyardır.

353 Epyurada veılmış düz xəttin profil proyeksiyası onun əsl boyuna bərabərdirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☒ Düz xətt W proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi ilə iti bucaq əmələ gətirir.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt V proyeksiya müstəvisinə paraleldir.

354 Epyurada veılmış düz xəttin frontal proyeksiyası onun əsl boyuna bərabərdirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☐ Düz xətt H proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi ilə iti bucaq əmələ gətirir.
- ☐ Düz xətt W proyeksiya müstəvisinə paraleldir.
- ☒ Düz xətt V proyeksiya müstəvisinə paraleldir.

355 Epyurada veılmış düz xəttin horizontal proyeksiyası onun əsl boyuna bərabərdirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☒ Düz xətt H proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi ilə iti bucaq əmələ gətirir.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt V proyeksiya müstəvisinə paraleldir.

356 Epyurada verilən düz xəttin W proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası nöqtə olmalıdır.
- ☒ Onun profil proyeksiyası nöqtə olmalıdır.

357 Epyurada verilən düz xəttin V proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☒ Onun frontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun profil proyeksiyası nöqtə olmalıdır.

- ☐ Onun horizontal proyeksiyası nöqtə olmalıdır.

358 Epyurada verilən düz xəttin H proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun profil proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası nöqtə olmalıdır.

359 Epyurada verilən düz xəttin OZ oxu üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun frontal və profil proyeksiyaları OZ oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal və profil proyeksiyaları OY oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxu üzərində olmalıdır.

360 Epyurada verilən düz xəttin OY oxu üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxu üzərində olmalıdır.
- ☐ Onun frontal və profil proyeksiyaları OZ oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☒ Onun horizontal və profil proyeksiyaları OY oxu üzərində olmalıdır.

361 Epyurada verilən düz xəttin OX oxu üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal və frontal proyeksiyaları OX oxu üzərində olmalıdır.
- ☐ Onun frontal və profil proyeksiyaları OZ oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal və profil proyeksiyaları OY oxu üzərində olmalıdır.

362 Epyurada verilən düz xəttin W proyeksiya müstəvisi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası OY, frontal proyeksiyası isə OZ oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası OZ oxu üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OZ oxu üzərində olmalıdır.

363 Epyurada verilən düz xəttin V proyeksiya müstəvisi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxu üzərində olmalıdır
- ☐ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır
- ☐ Onun profil proyeksiyası OY oxu üzərində olmalıdır
- ☐ Onun frontal proyeksiyası OZ oxu üzərində olmalıdır

364 Epyurada verilən düz xəttin H proyeksiya müstəvisi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxu üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası OZ oxu üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OZ oxu üzərində olmalıdır.

365 Epyurada verilən düz xəttin W proyeksiya müstəvisinə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal və frontal proyeksiyaları OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.

366 Epyurada verilən düz xəttin V proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası OX oxuna perpendikulyar, frontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.

367 Epyurada verilən düz xəttin H proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☒ Onun frontal proyeksiyası OX oxuna perpendikulyar, horizontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.

368 Epyurada verilən düz xəttin W proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OY oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OZ oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.

369 Epyurada verilən düz xəttin V proyeksiya müstəvisinə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OY oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OZ oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.

370 Epyurada verilən düz xəttin H proyeksiya müstəvisinə paralel olması üçün hansı şərt lazımdır?

- ☒ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OY oxuna paralel olmalıdır.
- ☐ Onun proyeksiyaları proyeksiya oxlarına nəzərən ixtiyari vəziyyətdə olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.


371 Epyurada ixtiyari vəziyyətdə olan düz xəttin proyeksiyaları hansı vəziyyətdə olmalıdır?


- ☒ Onun proyeksiyaları proyeksiya oxlarına nəzərən ixtiyari vəziyyətdə olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OY oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.

372 Ortoqonal proyeksiyalamada düz xətt parçasının proyeksiyası öz boyuna nisbətən necə olmalıdır?


- ☒ Öz boyuna bərabər və ya ondan kiçik
- ☐ Öz boyundan böyük
- ☐ Öz boyuna bərabər və ya ondan böyük
- ☐ Öz boyuna bərabər
- ☐ Öz boyundan kiçik

373 Hansı epürdə ixtiyari AB düz xəttinin əsl ölçüsü düzbucaqlı üçbucaq üsulu ilə düzgün təyin edilmişdir?









374 Hansı cizgildə düz xətlə horizontal proyeksiya müstəvisi arasındakı bucaq göstərilmişdir?







375 Hansı cizgildə düz xətlə frontal proyeksiya müstəvisi arasındakı bucaq göstərilmişdir?








376 Hansi cizgi qarışıq qovuşmadır?




377 Hansi cizgi xarici qovuşmadır?








378 Hansi cizgi daxili qovuşmadır?





379 Fəzada yerləşən düz xətt parçasının bir ucu ikinci, digər ucu isə üçüncü kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☒ Horizontal proyeksiya müstəvisini.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Profil proyeksiya müstəvisini.
- ☐ Horizontal və profil proyeksiya müstəvilərini.
- ☐ Frontal proyeksiya müstəvisini.

380 Fəzada yerləşən düz xətt parçasının bir ucu birinci, digər ucu isə ikinci kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☐ Profil proyeksiya müstəvisini.
- ☒ Frontal proyeksiya müstəvisini.
- ☐ Horizontal proyeksiya müstəvisini.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Horizontal və profil proyeksiya müstəvilərini.

381 Düz xəttin frontal izi nədir?

- ☒ Onun V proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun W proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun OX oxu ilə kəsişdiyi nöqtə.
- ☐ Onun OY oxu ilə kəsişdiyi nöqtə.
- ☐ Onun H proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.

382 Düz xətt parçasının bir ucu birinci, digər ucu isə üçüncü kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☒ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Frontal proyeksiya müstəvisini.
- ☐ Profil proyeksiya müstəvisini.
- ☐ Horizontal və profil proyeksiya müstəvilərini.
- ☐ Horizontal proyeksiya müstəvisini.

383 Fəzada yerləşən düz xətt parçasının bir ucu üçüncü, digər ucu isə dördüncü kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☒ Frontal proyeksiya müstəvisini.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Profil proyeksiya müstəvisini.
- ☐ Frontal və profil proyeksiya müstəvilərini.
- ☐ Horizontal proyeksiya müstəvisini.

384 Fəzada yerləşən düz xətt parçasının bir ucu birinci, digər ucu isə dördüncü kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☒ Horizontal proyeksiya müstəvisini.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Profil proyeksiya müstəvisini.
- ☐ Horizontal və profil proyeksiya müstəvilərini.
- ☐ Frontal proyeksiya müstəvisini.

385 Düz xəttin profil izi nədir?

- ☒ Onun W proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun H proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun OX oxu ilə kəsişdiyi nöqtə.
- ☐ Onun OY oxu ilə kəsişdiyi nöqtə.
- ☐ Onun V proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.

386 Düz xətt parçasının bir ucu ikinci, digər ucu isə dördüncü kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☒ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Frontal proyeksiya müstəvisini.
- ☐ Profil proyeksiya müstəvisini.
- ☐ Horizontal və profil proyeksiya müstəvilərini.
- ☐ Horizontal proyeksiya müstəvisini.

387 Düz xəttin horizontal izi nədir?

- ☒ Onun H proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun W proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun OX oxu ilə kəsişdiyi nöqtə.
- ☐ Onun OY oxu ilə kəsişdiyi nöqtə.
- ☐ Onun V proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.

388 Epyurada verilmiş düz xəttin horizontal proyeksiyası OY oxu, frontal proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.

389 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası OZ, horizontal proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt OZ oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.

- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.

390 Epyurada verilmiş düz xəttin profil proyeksiyası OZ oxu üzərində, horizontal proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt OZ oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.

391 Epyurada verilmiş düz xəttin profil proyeksiyası OY oxu, frontal proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.

392 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası OX oxu, profil proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.

393 Epyurada verilmiş düz xəttin horizontal proyeksiyası OX oxu, profil proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt OX oxu üzərindədir.

394 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası OX, profil proyeksiyası isə OY oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.

395 Epyurada verilmiş düz xəttin horizontal proyeksiyası OX, profil proyeksiyası isə OZ oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.

- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.

396 Epyurada verilmiş düz xəttin frontal və profil proyeksiyaları OZ oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt OZ oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.

397 Epyurada verilmiş düz xəttin horizontal və profil proyeksiyaları OY oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.

398 Epyurada verilmiş düz xəttin horizontal və frontal proyeksiyaları OX oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.

399 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası OZ, horizontal proyeksiyası isə OY oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☒ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.

400 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası OX oxu üzərindədirsə düz xətt hansı vəziyyətdə yerləşir?

- ☒ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.

401 Epyurada verilmiş düz xəttin horizontal proyeksiyası OX oxu üzərindədirsə düz xətt hansı vəziyyətdə yerləşir?

- ☒ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.

- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.

402 Epyurada verilən düz xəttin dördüncü kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☒ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası isə aşağıda olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır.

403 Epyurada verilən düz xəttin üçüncü kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası isə aşağıda olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır.
- ☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır.


404 Epyurada verilən düz xəttin ikinci kvadrantda olması üçün hansı şərt lazımdır?


- ☒ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası isə aşağıda olmalıdır.
- ☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır.

405 Epyurada verilən düz xəttin birinci kvadrantda olması üçün hansı şərt lazımdır?


- ☒ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası isə aşağıda olmalıdır.
- ☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır.

406 Hansı epyurda A B düz xətti ilə C nöqtəsi arasındakı məsafənin əsl ölçüsü L düzgün göstərilmişdir?






407 Hansı cizgide paralel düz xətlər göstərilmişdir?




408 Hansı cizgide çarpaz xətlər göstərilmişdir?







409 Hansı cizgidə paralel xətlər göstərilmişdir?







410 Hansı cizgidə kəsişən xətlər göstərilmişdir?






411 Verilən düz xətlərdən hansıları kəsişən deyil?










412 Hansı nöqtə AB düz xətti üzərindədir?






- ☐ E
- ☒ F
- ☐ M
- ☐ K
- ☐ N



413 Hansı epürda AB düz xətti ilə BC bir-birinə perpendikulyardır?






414 Hansı epürdə düz xətlər çarpazdır?






415 Hansı cizgidə kəsişən düz xətlər göstərilmişdir?



416 Epyurda verilən AB düz xətti hansı oktantlardan keçir?




- ☐ I – II – III – IV
- ☐ I – IV – VI – VII
- ☒ I – II – III – VII
- ☐ I – III – V – VI
- ☐ I – IV – V – VIII

417 Hansı cizgiddə proyeksiyalayıcı müstəvisi təsvir edilmişdir?


- ☐
- ☐
- ☒
- ☐
- ☐

418 Hansı cizgiddə səviyyə müstəvisi göstərilmişdir?


- ☐
- ☒
- ☐
- ☐




419 Hansı cizgidə səviyyə müstəvisi göstərilmişdir?




420 Hansı cizgidə səviyyə müstəvisi təsvir edilmişdir?






421 Fəzada verilən T müstəvisi necə adlanır?




- ☐ Horizontal proyektəndirici
- ☐ İxtiyari müstəvi
- ☒ Horizontal müstəvi
- ☐ Profil müstəvi
- ☐ Frontal müstəvi

422 Epyurda verilən S müstəvisi necə adlanır?




- ☐ Profil müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Horizontal proyektəndirici ox müstəvisi
- ☐ Frontal proyektəndirici ox müstəvisi
- ☒ Profil proyektəndirici ox müstəvisi

423 Epyurda verilən ABC müstəvisi necə adlanır?




- ☐ Profil proyektəndirici
- ☐ Bissektor müstəvisi
- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☒ Profil müstəvi

424 Epyurda verilən ox oxundan keçən ABC müstəvisi necə adlanır?




- ☒ Profil proyektəndirici ox müstəvisi
- ☐ Frontal müstəvi
- ☐ Frontal proyektəndirici ox müstəvisi
- ☐ Horizontal müstəvi
- ☐ Horizontal proyektəndirici ox müstəvisi

425 Epyurda verilən ABC müstəvisi necə adlanır?




- ☐ Horizontal müstəvi
- ☐ Horizontal proyektəndirici
- ☐ Profil proyektəndirici
- ☐ Profil müstəvi
- ☒ Frontal müstəvi

426 Epyurda verilən ABC müstəvisi necə adlanır?




- ☒ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Frontal proyektəndirici
- ☐ Horizontal proyektəndirici
- ☐ Profil müstəvi

427 Epyurda verilən ABC müstəvisi necə adlanır? 50




- ☐ Horizontal proyektlendirici müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Profil müstəvi
- ☐ Frontal müstəvi
- ☒ Profil proyektlendirici müstəvi

428 Epyurda verilən ABC müstəvisi necə adlanır?




- ☐ Horizontal müstəvi
- ☐ Horizontal proyektlendirici müstəvi
- ☐ Profil müstəvi
- ☒ Frontal proyektlendirici müstəvi
- ☐ Frontal müstəvi

429 Epyurda verilən ABC müstəvisi necə adlanır?




- ☐ Frontal proyektlendirici müstəvi
- ☒ Horizontal proyektlendirici müstəvi
- ☐ Profil müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Horizontal müstəvi

430 Epyurda verilən R müstəvisi necə adlanır?




- ☐ Profil müstəvi
- ☐ Horizontal proyektəndirici müstəvi
- ☒ Frontal müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Frontal proyektəndirici müstəvi

431 Epyurda verilən S müstəvisi necə adlanır?




- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Horizontal proyektəndirici müstəvi
- ☐ Profil müstəvi
- ☒ Profil proyektəndirici müstəvi

432 Epyurda verilən Q müstəvisi necə adlanır?



- ☒ Frontal proyektəndirici müstəvi
- ☐ Horizontal proyektəndirici müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Profil müstəvi
- ☐ Frontal müstəvi


433 Epyurda verilən P müstəvisi necə adlanır?



- ☐ Horizontal müstəvi
- ☐ Profil müstəvi
- ☒ Horizontal proyektəndirici müstəvi
- ☐ Frontal proyektəndirici müstəvi


☐ Frontal müstəvi

434 Epyurda verilən P müstəvisi necə adlanır?




- ☒ Profil müstəvi
- ☐ İxtiyari müstəvi
- ☐ Profil proyektəndirici müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Horizontal müstəvi

435 Fəzada verilən S müstəvisi necə adlanır?




- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Horizontal proyektəndirici ox müstəvisi
- ☐ Frontal proyektəndirici ox müstəvisi
- ☒ Profil proyektəndirici ox müstəvisi

436 Fəzada verilən P müstəvisi necə adlanır?




- ☐ Profil proyektəndirici müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ İxtiyari müstəvi
- ☒ Profil müstəvi

437 Fəzada verilən R müstəvisi necə adlanır?




- ☐ Profil müstəvi
- ☐ Frontal proyektəndirici müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ İxtiyari müstəvi
- ☒ Frontal müstəvi

438 Fəzada verilən S müstəvisi necə adlanır?




- ☐ Horizontal müstəvi
- ☒ Profil proyektəndirici müstəvi
- ☐ Horizontal proyektəndirici müstəvi
- ☐ Profil müstəvi
- ☐ Frontal müstəvi

439 Fəzada verilən Q müstəvisi necə adlanır?





- ☐ Horizontal proyektəndirici müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Profil proyektəndirici müstəvi
- ☐ Profil müstəvi
- ☒ Frontal proyektəndirici müstəvi

440 Fəzada verilən P müstəvisi necə adlanır?



- ☐ Horizontal müstəvi
- ☒ Horizontal proyektəndirici müstəvi
- ☐ İxtiyari müstəvi
- ☐ Profil müstəvi
- ☐ Frontal müstəvi

441 Fəzada və epyurda izlərilə verilən P müstəvisi necə adlanır?



- ☐ Horizontal proyektəndirici
- ☐ Horizontal müstəvi
- ☒ İxtiyari müstəvi
- ☐ Profil proyektəndirici
- ☐ Frontal proyektəndirici

442 Nöqtənin profil müstəvisi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izləri üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

443 Düz xəttin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☒ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

444 Düz xəttin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.

445 Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

446 Nöqtənin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

447 Nöqtənin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.

448 Nöqtənin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

449 Epyurada verilən nöqtənin proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Nöqtənin bir proyeksiyası müstəvinin yığıcı xassəyə malik eyniadlı izi üzərində olmalıdır.
- ☐ Nöqtənin bir proyeksiyası müstəvinin bir izi üzərində olmalıdır.
- ☐ Nöqtənin bir proyeksiyası müstəvinin yığıcı xassəyə malik izi üzərində olmalıdır.
- ☐ Nöqtənin horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin proyeksiyaları müstəvinin izləri üzərində olmalıdır.

450 Nöqtənin ixtiyari vəziyyətdə yerləşən müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ O, müstəvi üzərində yerləşən düz xəttin üzərində olmalıdır.

- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun proyeksiyaları müstəvinin eyniadlı izləri üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.

451 Düz xəttin izləri ilə verilən ixtiyari müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun izləri müstəvinin eyniadlı izləri üzərində olmalıdır.
- ☐ Onun horizontal izi müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ O, müstəvi üzərindəki bir xətti kəsməlidir.

452 Düz xəttin ixtiyari müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ O, müstəviyə mənsub olan iki düz xətti ya kəsməlidir, ya da birini kəsib digərinə paralel olmalıdır.
- ☐ O, müstəviyə mənsub olan iki xəttə perpendikulyar olmalıdır.
- ☐ O, müstəviyə mənsub olan bir xəttə paralel olmalıdır.
- ☐ O, müstəviyə mənsub olan bir xəttə perpendikulyar olmalıdır.
- ☐ O, müstəvi üzərindəki bir xətti kəsməlidir.

453 Profil müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☒ Horizontal və frontal izləri.
- ☐ Profill izi.
- ☐ Frontal izi.
- ☐ Horizontal və profil izləri.
- ☐ Frontal izi.

454 Frontal müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☒ Profill və horizontal izləri.
- ☐ Frontal izi.
- ☐ Horizontal və frontal izləri.
- ☐ Frontal və profil izləri.
- ☐ Horizontal izi.

455 Horizontal müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☒ Profill və frontal izləri.
- ☐ Frontal izi.
- ☐ Horizontal və frontal izləri.
- ☐ Horizontal və profil izləri.
- ☐ Horizontal izi.

456 Profil proyeksiyalayıcı müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☐ Horizontal və frontal izləri.
- ☒ Profill izi.

- ☐ Horizontal izi.
- ☐ Frontal izi.
- ☐ Horizontal və profil izləri.

457 Frontal proyeksiyalayıcı müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☒ Frontal izi.
- ☐ Profill izi.
- ☐ Horizontal və frontal izləri.
- ☐ Horizontal və profil izləri.
- ☐ Horizontal izi.

458 Horizontal proyeksiyalayıcı müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☒ Horizontal izi.
- ☐ Profill izi.
- ☐ Horizontal və frontal izləri.
- ☐ Horizontal və profil izləri.
- ☐ Frontal izi.

459 Birinci kvadrantın bissektor müstəvisi hansı müstəviyə deyilir?

- ☒ Profil izi OY oxu ilə 45 dərəcəli bucaq əmələ gətirən profil proyeksiyalayıcı ox müstəvisinə.
- ☐ Profil proyeksiyalayıcı ox müstəvisinə.
- ☐ Profil müstəvisinə.
- ☐ Horizontal müstəviyə.
- ☐ Profil proyeksiyalayıcı müstəviyə.

460 Profil müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşir?

- ☒ Horizontal və frontal izləri OX oxuna perpendikulyar düz xətdir.
- ☐ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.
- ☐ Frontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.

461 Frontal müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşir?

- ☒ Horizontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.
- ☐ Frontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.

462 Horizontal müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşirlər?

- ☒ Frontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.

- ☐ Horizontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.

463 Profil proeksiyalayıcı müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşirlər?

- ☒ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.
- ☐ Horizontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Frontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.

464 Frontal proeksiyalayıcı müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşirlər?

- ☒ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.
- ☐ Frontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.

465 Horizontal proeksiyalayıcı müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşirlər?

- ☒ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.
- ☐ Frontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.

466 Hansı müstəviyə profil proyeksiyalayıcı ox müstəvisi deyilir?

- ☒ OX oxundan keçən və W proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.

467 Hansı müstəviyə profil proyeksiyalayıcı müstəvi deyilir?

- ☒ W proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.

468 Hansı müstəviyə profil müstəvi deyilir?

- ☒ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.

- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.

469 Hansı müstəviyə frontal müstəvi deyilir?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☒ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.

470 Hansı müstəviyə horizontal proyeksiyalayıcı müstəvi deyilir?

- ☒ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.

471 Hansı müstəviyə horizontal səviyyə müstəvisi deyilir?

- ☒ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.

472 Hansı müstəviyə ixtiyari vəziyyətdə yerləşən müstəvi deyilir?

- ☒ Proyeksiya müstəvilərindən heç birinə paralel və perpendikulyar olmayan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.

473 İxtiyari vəziyyətdə yerləşən müstəvinin izləri proyeksiya oxlarına nəzərən hansı vəziyyətdə yerləşirlər?

- ☒ Proyeksiya oxlarına nəzərən ixtiyari vəziyyətlərdə.
- ☐ OX proyeksiya oxuna paralel.
- ☐ OZ proyeksiya oxuna paralel.
- ☐ OY proyeksiya oxuna paralel.
- ☐ OX proyeksiya oxuna perpendikulyar.

474 Müstəvinin profil izi nədir?

- ☒ Müstəvinin profil proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin horizontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin OX proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin OZ proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin frontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.

475 Müstəvinin frontal izi nədir?

- ☒ Müstəvinin frontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin profil proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin OX proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin OZ proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin horizontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.

476 Müstəvinin horizontal izi nədir?

- ☒ Müstəvinin horizontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin profil proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin OX proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin OZ proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin frontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.

477 İxtiyari vəziyyətdə yerləşən müstəvinin neçə izi var?

- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6
- ☐ 2

478 Müstəvinin izi nədir?

- ☒ Müstəvinin proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin OY proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin OZ proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin ixtiyari müstəvisi ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin OX proyeksiya oxu ilə kəsişmə nöqtəsi.

479 Aşağıdakı mülahizələrdən hansı doğru deyil?

- ☒ İki çarpaz düz xətdən bir müstəvi keçirmək olar.
- ☐ Bir düz xətt və onun üzərində olmayan bir nöqtədən bir müstəvi keçirmək olar.
- ☐ İki paralel düz xətdən bir müstəvi keçirmək olar.
- ☐ İki kəsişən düz xətdən bir müstəvi keçirmək olar.
- ☐ Bir düz xətt üzərində olmayan üç nöqtədən bir müstəvi keçirmək olar.

480 Aşağıdakı mülahizələrdən hansı doğru deyil?

- ☒ Müstəvi iki çarpaz xətlə verilir.
- ☐ Müstəvi bir düz xətt və ona mənsub olmayan bir nöqtə ilə verilir.
- ☐ Müstəvi iki kəsişən düz xətlə verilir.
- ☐ Müstəvi iki paralel düz xətlə verilir.
- ☐ Müstəvi bir düz xətt üzərində olmayan üç nöqtə ilə verilir.

481 Tərsimi həndəsədə müstəvi neçə üsulla verilir?

- ☐ 4
- ☐ 5
- ☒ 6
- ☐ 7
- ☐ 3

482 İzləri ilə verilən müstəvinin ən böyük eniş xəttinin izləri hansı vəziyyətdə yerləşməlidir?

- ☒ Onun horizontal və frontal izləri müstəvinin eyniadlı izləri üzərində olmalıdır.
- ☐ Onun frontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal izi müstəvinin frontal izi üzərində, frontal izi isə müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal izi müstəvinin horizontal izi üzərində olmalıdır.

483 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyildir.
- ☐ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun horizontal izi deyildir.
- ☐ Müstəvinin W proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyildir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyildir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyildir.

484 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun horizontal izi deyildir.
- ☐ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun horizontal izi deyildir.
- ☐ Müstəvinin W proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyildir.
- ☐ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyildir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyildir.

485 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Müstəvinin W proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyildir.
- ☐ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun horizontal izi deyildir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyildir.
- ☐ Müstəvinin OX oxu ilə kəsişmə nöqtəsinə onun horizontal izi deyildir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyildir.

486 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ İxtiyari vəziyyətdə yerləşən müstəvinin izləri proyeksiya oxlarına nəzərən ixtiyari vəziyyətdə yerləşir.
- ☐ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun horizontal izi deyildir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyildir.
- ☐ Müstəvinin OX oxu ilə kəsişmə nöqtəsinə onun horizontal izi deyildir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyildir.

487 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə horizontal proyeksiyalayıcı müstəvi deyildir.

- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyildir.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyildir.

488 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ V proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyildir.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyildir.

489 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə frontal proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyildir.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyildir.

490 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☒ H proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyildir.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.

491 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyildir.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyildir.

492 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ W proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyildir.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyildir.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyildir.

493 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ OX oxundan keçən profil proyeksiyalayıcı müstəviyə profil proyeksiyalayıcı ox müstəvisi deyildir.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyildir.

- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə frontal proyeksiyalayıcı müstəvi deyil.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyil.

494 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Horizontal müstəvinin frontal izi OX oxuna paraleldir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvisinin frontal izi OX oxuna perpendikulyardır.
- ☐ Profil proyeksiyalayıcı müstəvisinin profil izi OX oxuna perpendikulyardır.
- ☐ Frontal müstəvisinin frontal izi OX oxuna paraleldir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvisinin horizontal izi OX oxuna perpendikulyardır.

495 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Horizontal müstəvinin iki izi var.
- ☐ Müstəvi iki çarpaz xətlə verilir.
- ☐ Müstəvi üç nöqtə ilə verilir.
- ☐ Nöqtə bir proyeksiyası ilə təyin olunur.
- ☐ Müstəvi beş üsulla verilir.

496 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Horizontal müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.
- ☐ Profil müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal müstəvinin üç izi vardır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin frontal izi yığıcı xassəyə malikdir.

497 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Frontal müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.
- ☐ Profil müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin iki izi vardır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin frontal izi yığıcı xassəyə malikdir.

498 Aşağıdakı ifadələrdən hansı doğrudur?


- ☒ Profil müstəvinin horizontal və frontal izləri yığıcı xassəyə malikdir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal müstəvinin frontal izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin iki izi vardır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin frontal izi yığıcı xassəyə malikdir.

499 İki kəsişən xətt düzbucaq təşkil edirsə hansı halda bu bucağın horizontal proyeksiyası düzbucaq alınar?


- ☒ Bu xətlərdən biri H proyeksiya müstəvisinə paralel olarsa.
- ☐ Bu xətlərdən biri V proyeksiya müstəvisinə paralel olarsa.
- ☐ Bu xətlərdən biri W müstəvisinə paralel olarsa.

- ☐ Bu xətlərdən biri OZ oxuna paralel olarsa.
- ☐ Bu xətlərdən biri W proyeksiya müstəvisinə paralel olmazsa.

500 Hansı cizgiddə müstəvi təsvir edilmişdir?




501 Hansı cizgiddə müstəvi təsvir edilmişdir?




502 Hansı cizgiddə müstəvi təsvir edilmişdir?







503 Hansı cizgide müstəvi təsvir edilmişdir?




504 Hansı cizgide müstəvi təsvir edilmişdir?





505 Hansı cizgiddə müstəvi verilmişdir?



506 Hansı düz xəttə müstəvinin ən böyük eniş xətti deyilir?

- ☐ Müstəvi üzərində yerləşən və onun profil xəttinə perpendikulyar olan düz xəttə.
- ☐ Müstəvi üzərində yerləşən və onun profil xəttinə paralel olan düz xəttə.
- ☒ Müstəvi üzərində yerləşən və onun horizontal xəttinə perpendikulyar olan düz xəttə.
- ☐ Müstəvi üzərində yerləşən və onun frontal xəttinə perpendikulyar olan düz xəttə.
- ☐ Müstəvi üzərində yerləşən və onun horizontal xəttinə paralel olan düz xəttə.

507 Müstəvinin ən böyük eniş xəttinin horizontal proyeksiyası hansı vəziyyətdə olmalıdır?

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontalının horizontal proyeksiyasına perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontalının horizontal proyeksiyasına paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.

508 İzləri ilə verilən müstəvinin frontalının proyeksiyaları hansı vəziyyətdə olmalıdır?

- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izinə, horizontal proyeksiyası isə OX oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə, frontal proyeksiyası isə OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.

509 İzləri ilə verilən müstəvinin horizontalının proyeksiyaları hansı vəziyyətdə olmalıdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə, horizontal proyeksiyası isə OX oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə, frontal proyeksiyası isə OX oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

510 Hansı düz xətlərə müstəvinin profilləri deyilir?

- ☐ Müstəviyə mənsub olub OX oxuna paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub OY oxuna paralel olan düz xətlərə.
- ☒ Müstəviyə mənsub olub W proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub H proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub V proyeksiya müstəvisinə paralel olan düz xətlərə.

511 Hansı düz xətlərə müstəvinin frontalları deyilir?

- ☐ Müstəviyə mənsub olub W proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub OX oxuna paralel olan düz xətlərə.
- ☒ Müstəviyə mənsub olub V proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub OY oxuna paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub H proyeksiya müstəvisinə paralel olan düz xətlərə.

512 Hansı düz xətlərə müstəvinin horizontalları deyilir?

- ☒ Müstəviyə mənsub olub H proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub OY oxuna paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub OX oxuna paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub W proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub V proyeksiya müstəvisinə paralel olan düz xətlərə.

513 Düz xəttin frontal müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izləri üzərində olmalıdır.

514 Düz xəttin horizontal müstəvi üzərində olması üçün hansı şərt lazımdır?


- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izləri üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.

515 Düz xəttin profil müstəvi üzərində olması üçün hansı şərt lazımdır?


- ☒ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izləri üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

516 Silindirik səthi R müstəvisi ilə hansı xətt üzrə kəsir?




- ☐ Çevrə
- ☒ Düzbucaqlı
- ☐ Parabola
- ☐ Hiperbola
- ☐ Ellips

517 Silindirik səthi P müstəvisi ilə hansı əyri xətt üzrə kəsir?



- ☒ Çevrə
- ☐ Düzbucaqlı
- ☐ Parabola
- ☐ Hiperbola
- ☐ Ellips


518 Silindirik səthi Q müstəvisi ilə hansı əyri xətt üzrə kəsir?



- ☐ Çevrə
- ☐ Düzbucaqlı
- ☐ Parabola
- ☐ Hiperbola


☒ Ellips

519 kub hansı müstəvi ilə kəsişdikdə kəsikdə dördbucaqlı alınır?




- ☐ P
- ☒ S
- ☐ T
- ☐ R
- ☐ Q

520 Konus səthi T müstəvisi ilə hansı əyri üzrə kəşir?




- ☐ Ellips
- ☒ Parabola
- ☐ Hiperbola
- ☐ Düzbucaq
- ☐ Çevrə

521 Konus səthi S müstəvisi ilə hansı xətt üzrə kəşisir?




- ☐ Çevrə
- ☒ Düz xətt
- ☐ Parabola
- ☐ Hiperbola
- ☐ Ellips

522 Konus səthi R müstəvisi ilə hansı əyri üzrə kəşisir?




- ☐ Çevrə
- ☒ Hiperbola
- ☐ Parabola
- ☐ Üçbucaq
- ☐ Ellips

523 Konus səthi P müstəvisi ilə hansı əyri üzrə kəşisir?




- ☐ Üçbucaq
- ☐ Ellips
- ☐ Parabola
- ☐ Hiperbola
- ☒ Çevrə

524 Konus səthi Q müstəvisi ilə hansı əyri üzrə kəşisir?



- ☐ Çevrə
- ☐ Hiperbola
- ☒ Ellips
- ☐ Üçbucaq
- ☐ Parabola

525 Konus səthi G müstəvisi ilə hansı həndəsi fiqur üzrə kəşisir?



- ☐ Çevrə
- ☐ Parabola
- ☐ Hiperbola
- ☒ Üçbucaq
- ☐ Ellips

526 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Müstəvinin frontalının horizontal izi müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Müstəvinin horizontalının horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Müstəvinin frontalının horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Müstəvinin ən böyük eniş xəttinin frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Müstəvinin ən böyük eniş xəttinin horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.

527 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Müstəvinin ən böyük eniş xəttinin frontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Müstəvinin horizontalının horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Müstəvinin frontalı onun horizontal izinə paralel olmalıdır.
- ☐ Müstəvinin ən böyük eniş xətti müstəvinin frontalına paralel olmalıdır.
- ☐ Müstəvinin ən böyük eniş xəttinin horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.

528 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Müstəvinin ən böyük eniş xətti onun horizontalına perpendikulyar olmalıdır.
- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☐ Müstəvinin ən böyük eniş xəttinin frontal proyeksiyası müstəvinin frontalizinə perpendikulyar olmalıdır.
- ☐ Müstəvinin frontalı onun horizontal izinə paralel olmalıdır.
- ☐ Müstəviyə mənsub olan və H proyeksiya müstəvisinə perpendikulyar olan düz xətlərə müstəvinin horizontalları deyilir.

529 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☐ Müstəviyə mənsub olan və H proyeksiya müstəvisinə perpendikulyar olan düz xətlərə müstəvinin horizontalları deyilir.

- ☒ Müstəvinin ən böyük eniş xəttinin horizontal proyeksiyası müstəvinin hori-zontal izinə perpendikulyar olmalıdır.
- ☐ Müstəvinin horizontalı onun frontal izinə paralel olmalıdır.
- ☐ Müstəvinin ən böyük eniş xəttinin frontal proyeksiyası müstəvinin frontalizinə paralel olmalıdır.

530 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin frontalları deyilir.
- ☐ Müstəvi üzərində yerləşən və onun frontal xəttinə perpendikulyar olan düz xəttə müstəvinin ən böyük eniş xətti deyilir.
- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə perpendikulyar olan düz xətlərə müstəvinin frontalları deyilir.
- ☐ Müstəviyə mənsub olan və H proyeksiya müstəvisinə perpendikulyar olan düz xətlərə müstəvinin horizontalları deyilir.

531 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Müstəviyə mənsub olan və H proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☐ Müstəvi üzərində yerləşən və onun frontal xəttinə perpendikulyar olan düz xəttə müstəvinin ən böyük eniş xətti deyilir.
- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə perpendikulyar olan düz xətlərə müstəvinin frontalları deyilir.
- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☐ Müstəviyə mənsub olan və H proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin frontalları deyilir.

532 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Üçbucaq şəkilli profil proyeksiyalayıcı müstəvinin profil proyeksiyası üçbucaq alınır.
- ☐ Üçbucaq şəkilli frontal müstəvinin profil proyeksiyası üçbucaq alınır.
- ☐ Profil proyeksiyalayıcı ox müstəvisi üzərində yerləşən paralel xətlərin profil proyeksiyaları da paralel xətlər alınır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəviyə mənsub olan iki paralel xəttin horizontal proyeksiyası da paralel xətlər alınır.
- ☒ Üçbucaq şəkilli horizontal müstəvinin profil proyeksiyası düz xətt alınır.

533 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Frontal proyeksiyalayıcı üçbucaq müstəvisinin horizontal proyeksiyası üçbucaq alınır.
- ☐ Profil müstəvisinə mənsub olan iki paralel xəttin profil proyeksiyası düz xətt alınır.
- ☐ Horizontal müstəviyə mənsub olan iki paralel xəttin profil proyeksiyası da paralel xətlər alınır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəviyə mənsub olan iki kəsişən xəttin horizontal proyeksiyaları iki kəsişən xətt alınır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəviyə mənsub olan iki paralel xəttin horizontal proyeksiyası da iki kəsişən xətt alınır.

534 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Horizontal proyeksiyalayıcı üçbucaq müstəvisinin horizontal proyeksiyası üçbucaq alınır.
- ☐ Profil müstəvisinə mənsub olan iki kəsişən xəttin horizontal və frontal proyeksiyaları kəsişən xətlər alınır.
- ☐ Horizontal müstəviyə mənsub olan iki paralel xəttin frontal proyeksiyası da paralel xətlər alınır.
- ☐ Frontal proyeksiyalayıcı üçbucaq müstəvisinin frontal proyeksiyası üçbucaq alınır.
- ☒ Horizontal proyeksiyalayıcı müstəviyə mənsub olan iki kəsişən xəttin horizontal proyeksiyası düz xətt alınır.

535 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Nöqtənin profil proyeksiyalayıcı ox müstəvisi üzərində olması üçün onun proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Nöqtənin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Nöqtənin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.

- ☐ Nöqtənin frontal müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

536 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Nöqtənin profil müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun horizontal pro-yeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin frontal müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Nöqtənin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.

537 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin profil müstəvisi üzərində olması üçün onun horizontal və fron- frontal proyeksiyaları müstəvinin eyniadlı izləri üzərində olmalıdır.
- ☐ Düz xəttin frontal müstəvi üzərində olması üçün onun frontal proyeksi- yası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Düz xəttin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Nöqtənin horizontal müstəvi üzərində olması üçün onun horizontal pro- yeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

538 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin frontal müstəvi üzərində olması üçün onun frontal proyeksi- yası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin profil müstəvisi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Nöqtənin horizontal müstəvi üzərində olması üçün onun horizontal pro- yeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.

539 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Nöqtənin müstəvi üzərində olması üçün o, müstəviyə mənsub olan bir düz xətt üzərində olmalıdır.
- ☐ Düz xəttin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin profil müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmamalıdır.
- ☐ Horizontal müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.
- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

540 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun profil proyeksi- yası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Düz xəttin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Frontal proyeksiyalayıcı üçbücaq müstəvisinin frontal proyeksiyası üçbücaq alınır.
- ☐ Frontal müstəvinin profil izl OY oxuna paraleldir.
- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

541 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Frontal proyeksiyalayıcı üçbücaq müstəvisinin frontal proyeksiyası üçbücaq alınır.
- ☐ Profil proyeksiyalayıcı ox müstəvisinin frontal izl OX oxuna perpendikulyardır.

- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

542 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Frontal proyeksiyalayıcı müstəvinin profil izi OY oxuna paraleldir.
- ☐ Düz xəttin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin profil izi OZ oxuna perpendikulyardır.
- ☐ Profil proyeksiyalayıcı ox müstəvisinin horizontal izi OX oxuna perpendikulyardır.
- ☐ Düz xəttin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.

543 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Frontal müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Düz xəttin frontal müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

544 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin müstəvi üzərində olması üçün o, müstəviyə mənsub olan bir düz xətti kəsib digərinə paralel olmalıdır.
- ☐ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Horizontal müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal müstəvinin frontal izi yığıcı xassəyə malikdir.
- ☐ Düz xəttin izlərlə verilmiş müstəvi üzərində olması üçün onun horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.

545 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Horizontal müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin profil izi OZ oxuna paraleldir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin profil izi OY oxuna paraleldir.
- ☐ Frontal müstəvinin frontal izi yığıcı xassəyə malikdir.
- ☐ Düz xəttin müstəvi üzərində olması üçün o, müstəviyə mənsub olan bir xətti kəsməlidir.

546 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin müstəvi üzərində olması üçün o, müstəvinin iki xəttini kəsməlidir.
- ☐ Profil müstəvisinin üç izi yığıcı xassəyə malikdir.
- ☐ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Frontal müstəvinin frontal izi yığıcı xassəyə malikdir.
- ☐ Birinci kvadrantın bissektor müstəvisi OY oxu ilə 450 bucaq əmələ gətirən profil müstəvisidir.


547 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Frontal müstəvinin profil izi OY oxuna perpendikulyardır.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin frontal izi OX oxuna perpendikulyardır.
- ☐ Profil müstəvinin profil izi OY oxuna paraleldir.
- ☐ Horizontal müstəvinin horizontal izi OX oxuna paraleldir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin horizontal izi OX oxuna perpendikulyardır.

548 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Horizontal müstəvinin profil izi OY oxuna paraleldir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin frontal izi OX oxuna perpendikulyardır.
- ☐ Frontal müstəvinin frontal izi OX oxuna paraleldir.
- ☐ Horizontal müstəvinin horizontal izi OX oxuna paraleldir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin horizontal izi OX oxuna perpendikulyardır.

549 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



- ☐
- ☐
- ☐
- ☒

550 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.

- ☐
- ☒
- ☐

551 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



552 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



553 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



554 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



555 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



556 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



557 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



558 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



559 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



560 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



561 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



562 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



563 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



564 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



565 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



566 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



567 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



568 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



569 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



570 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



571 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



572 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



573 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



574 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



575 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



576 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



577 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



578 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



579 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



580 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



581 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



582 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



583 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



584 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



585 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



586 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



587 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



588 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



589 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



590 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



591 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



592 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



593 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



594 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



595 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



596 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



597 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



598 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



599 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



600 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



601 AB düz xətti ilə P müstəvisinin kəsişmə nöqtəsi K hansı epyurda düzgün tapılmışdır?



602 Hansı epyurda P və Q ilə müstəviləri arasındakı məsafənin əsl ölçüsü l düzgün göstərilmişdir?



603 Hansı epyurda AB düz xətti P müstəvisi üzərindədir?



604 Hansı epyurda A nöqtəsi P müstəvisi üzərindədir?



605 Epyurda verilən ABC müstəvisi üzərində yerləşən BK düz xətti necə adlanır?



Horizontal baş xətt



Frontal proyekləndirici düz xətt



Müstəvinin ən böyük eniş xətti



Profil baş xətt



Frontal baş xətt

606 Epyurda verilən ixtiyari P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?



Horizontal baş xətt



H-la ən böyük bucaq əmələ gətirən xətt



Profil baş xətt



Müstəvinin ən böyük eniş xətti



Frontal baş xətt

607 İzlərilə verilən P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?



V-ilə ən böyük bucaq əmələ gətirən xətt



Müstəvinin ən böyük eniş xətti



Profil baş xətt



Frontal baş xətt



Horizontal baş xətt

608 Epyurda verilən ABC müstəvisi üzərində yerləşən B3 düz xətti necə adlanır?



Horizontal baş xətt



Müstəvinin ən böyük eniş xətti



Profil baş xətt



Frontal baş xətt



İxtiyari düz xətt

609 Epyurda verilən P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?



Horizontal baş xətt



Frontal baş xətt



İxtiyari düz xətt



Müstəvinin ən böyük eniş xətti



Profil baş xətt

610 İzlərilə verilən P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?



Müstəvinin ən böyük eniş xətti



İxtiyari düz xətt



Horizontal baş xətt



Frontal baş xətt



Profil baş xətt

611 Epyurda verilən Q müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?

- ☐ Horizontal baş xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti
- ☐ Profil baş xətt
- ☒ Frontal baş xətt

612 İzlərilə verilən Q müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?

- ☐ Horizontal baş xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti
- ☐ Profil baş xətt
- ☒ Frontal baş xətt

613 Epyurda verilən P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?

- ☐ Müstəvinin ən böyük eniş xətti
- ☐ İxtiyari düz xətt
- ☒ Horizontal baş xətt
- ☐ Frontal baş xətt
- ☐ Profil baş xətt

614 İzlərilə verilən P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?

- ☐ Müstəvinin ən böyük eniş xətti
- ☐ İxtiyari düz xətt
- ☒ Horizontal baş xətt
- ☐ Frontal baş xətt
- ☐ Profil baş xətt

615 Epyurda verilən ABC müstəvisi üzərində yerləşən EC düz xətti necə adlanır?

- ☒ Frontal baş xətt
- ☐ Ən böyük eniş xətti
- ☐ Horizontal baş xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Profil baş xətt

616 Epyurda verilən ABC müstəvisi üzərində yerləşən A1-düz xətti necə adlanır?

- ☐ İxtiyari düz xətt
- ☐ Profil baş xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti
- ☐ Frontal baş xətt
- ☒ Horizontal baş xətt

617 Epyurda verilən nöqtələrindən D,E,F,G,K hansı ABC müstəvisi üzərindədir?

- ☐ D
- ☐ E
- ☐ K
- ☒ G
- ☐ F

618 Epyurda verilən M,N,F,E,K nöqtələrindən hansı ABC müstəvisi üzərindədir?

- ☐ M
- ☒ K
- ☐ E
- ☐ F
- ☐ N

619 Epyurda verilən A,B,C,D,E nöqtələrindən hansı P müstəvisi üzərində deyil?

- ☒ A
- ☐ E
- ☐ D
- ☐ C
- ☐ B

620 Verilən P və Q müstəviləri hansı epyurda bir-birinə perpendikulyardır?



621 Hansı epyurda AB düz xətti P müstəvisinə perpendikulyardır?



622 Çıxarılmış en kəsiyi göstərin.



623 Kəsikdə ştrixlərin istiqamətini təyin edin.



624 Kəsikdə ştrixlərin istiqamətini təyin edin.



625 Modelin əyani görünüşü hansı aksonometrik proyeksiyada qurulmuşdur?

- ☐ Düzbucaqlı dimetriya
- ☐ Çəpbucaqlı horizontal izometriya
- ☒ Çəpbucaqlı frontal dimetriya
- ☐ Çəpbucaqlı frontal izometriya
- ☐ Düzbucaqlı izometriya

626 Modelin əyani görünüşü hansı aksonometrik proyeksiyada qurulmuşdur?

- ☐ Çəpbucaqlı frontal izometriya
- ☐ Çəpbucaqlı horizontal izometriya
- ☐ Düzbucaqlı izometriya
- ☐ Çəpbucaqlı frontal izometriya
- ☒ Düzbucaqlı dimetriya

627 Modelin əyani görünüşü hansı aksonometrik proyeksiyada qurulmuşdur?

- ☒ Düzbucaqlı izometriya
- ☐ Çəpbucaqlı frontal dimetriya
- ☐ Çəpbucaqlı horizontal izometriya
- ☐ Çəpbucaqlı frontal izometriya
- ☐ Düzbucaqlı dimetriya

628 Verilən aksonometrik oxlarla qurulan proyeksiya necə adlanır?

- ☐ Düzbucaqlı izometriya
- ☐ Düzbucaqlı dimetriya
- ☒ Çəpbucaqlı frontal dimetriya
- ☐ Çəpbucaqlı horizontal izometriya
- ☐ Çəpbucaqlı frontal izometriya

629 Verilən aksonometrik oxlarla qurulan proyeksiya necə adlanır?

- ☐ Düzbucaqlı izometriya
- ☐ Çəpbucaqlı frontal dimetriya
- ☐ Çəpbucaqlı horizontal izometriya
- ☐ Çəpbucaqlı frontal dimetriya
- ☒ Düzbucaqlı dimetriya

630 Verilən aksonometrik oxlarla qurulan proyeksiya necə adlanır?

- ☒ Düzbucaqlı izometriya
- ☐ Çəpbucaqlı frontal izometriya
- ☐ Çəpbucaqlı horizontal izometriya
- ☐ Çəpbucaqlı frontal dimetriya
- ☐ Düzbucaqlı dimetriya

631 Hansi cizgidə yiv standartın tələbinə uyğun təsvir edilmişdir?



632 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



633 Daxili səthi göstərmək üçün cizgidə hansı kəsik verilmişdir?

- ☐ Mürəkkəb kəsik
- ☐ Mürəkkəb sıx kəsik
- ☐ paralel kəsik
- ☐ Qismən kəsik
- ☒ Sadə kəsik

634 Cizgidə hansı kəsik təsvir olunmuşdur?

- ☐ Mürəkkəb pilləli kəsik
- ☒ Mürəkkəb sıx kəsik
- ☐ Horizontal kəsik

- ☐ Qismən kəsik
- ☐ Çıxarılmış en kəsik

635 Cizgidə hansı kəsik təsvir olunmuşdur?

- ☐ Qopartma kəsik
- ☒ Maili kəsik
- ☐ Mürəkkəb kəsik
- ☐ Pilləli kəsik
- ☐ Qismən kəsik

636 Cizgidə forma və ölçüləri eyni olan neçə dəşik təsvir olunmuşdur?

- ☒ 2
- ☐ 4
- ☐ 5
- ☐ 3
- ☐ 1

637 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



638 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



639 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



640 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



641 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



642 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



643 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



644 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



645 Cizgidə hansı yiv təsvir edilmişdir?

- ☐ Daxili səthdə olan silindrik boru yivi
- ☐ Daxili səthdə olan konik yiv
- ☒ Daxili səthdə olan metrik yiv
- ☐ Xarici səthdə olan silindrik boru yivi
- ☐ Xarici səthdə olan metrik yiv

646 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.



647 Cizgidə hansı kəsik verilmişdir?

- ☐ Qopartma kəsik

- ☒ Frontal kəsik
- ☐ En kəsik
- ☐ Horizontal kəsik
- ☐ Mürəkkəb kəsik

648 Cizgidə hansı kəsik verilmişdir?

- ☐ Qismən kəsik
- ☐ Profil kəsik
- ☐ En kəsik
- ☒ Mürəkkəb kəsik
- ☐ Frontal kəsik

649 Cizgidə hansı kəsik verilmişdir?

- ☐ Horizontal kəsik
- ☐ Sadə kəsik
- ☐ En kəsik
- ☒ Qismən kəsik
- ☐ Mürəkkəb kəsik

650 Cizgidə hansı kəsik verilmişdir?

- ☐ Horizontal kəsik
- ☐ En kəsik
- ☐ Profil kəsik
- ☐ Mürəkkəb kəsik
- ☒ Frontal kəsik

651 Cizgidə hansı kəsik verilmişdir?

- ☒ Üstə salınmış en kəsik
- ☐ Çıxarılmış en kəsik
- ☐ Pilləli kəsik
- ☐ Sadə kəsik
- ☐ Qopartma kəsik

652 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.



653 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.



654 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.



655 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.



656 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.



657 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.



658 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.



659 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.



660 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.



661 Cizgiyə əsasən iki hissəni birləşdirmək üçün hansı üsuldən istifadə olunmuşdur?

- ☐ Lehim
- ☐ Tikiş
- ☐ Qaynaq
- ☐ Pərçim
- ☒ Yapışqan

662 Cizgiyə əsasən iki hissəni birləşdirmək üçün hansı üsuldən istifadə olunmuşdur?

- ☐ Lehim
- ☒ Pərçim
- ☐ Qaynaq
- ☐ Tikiş
- ☐ Yapışqan

663 Qaynaq birləşməsinin şərti işarələnməsindəki hərflər (S) nəyi göstərir?

- ☐ Hissələrin materialını
- ☐ Qaynaq tikişinin addımını
- ☐ Hissələrin qarşılıqlı mövqeyini (qaynağın tipini)
- ☒ Qaynaq tikişinin hündürlüyünü
- ☐ Hissələrin qalınlığını

664 İki hissəni boltla birləşdirmək üçün hansı boltndan istifadə etmək lazımdır?



665 Cizgiyə əsasən iki hissəni birləşdirmək üçün hansı üsuldən istifadə olunmuşdur?

- ☒ Qaynaq
- ☐ Tikiş
- ☐ Lehim
- ☐ Yapışqan
- ☐ Pərçim

666 Cizgiyə əsasən iki hissəni birləşdirmək üçün hansı üsuldən istifadə olunmuşdur?

- ☒ Lehim
- ☐ Qaynaq
- ☐ Pərçim
- ☐ Yapışqan
- ☐ Tikiş

667 İki hissəni vintlə birləşdirmək üçün hansı vintdən istifadə etmək lazımdır?








668 İki hissəni vintlə birləşdirmək üçün hansı vintdən istifadə etmək lazımdır?




669 Fitinqlərdə şərti işarələrindəki rəqəm nəyi göstərir?


- ☐ Yivin addımını
- ☐ Yivin xarici diametrini
- ☐ Yivin uzunluğunu
- ☒ Fitinqin daxili diametrini
- ☐ Yivin profilini

670 Modelin iki proyeksiyasına əsasən horizontal proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?





671 Modelin iki proyeksiyasına əsasən horizontal proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?







672 Modelin iki proyeksiyasına əsasən horizontal proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?





673 Modelin iki görünüşə əsasən profil proyeksiyası hansı çertyojda düzgün qurulmuşdur?








674 Modelin iki görünüşü əsasən profil proyeksiyası hansı çertyojda düzgün qurulmuşdur?





675 Modelin iki görünüşü əsasən profil proyeksiyası hansı çertyojda düzgün qurulmuşdur?









676 Modelin iki görünüşə əsasən profil proyeksiyası hansı çertyojda düzgün qurulmuşdur?




677 Hansi cizgiddə yiv standartın tələbinə uyğun təsvir edilmişdir?





678 Bolt-qayka birləşməsinin alınması üçün bolt və qaykanın hansı parametrləri uyğun gəlməlidir?



D1



d



c




α



H

679 Boltun uzunluğu dedikdə hansı ölçü nəzərdə tutulur?



H



d



l_0



L




l

680 Cizgidə hansı yiv təsvir edilmişdir?


- ☐ Düyüm yivi
- ☐ Trapes profil yiv
- ☐ Dayaq yiv
- ☐ Hərəkət yiv
- ☒ Metrik yiv

681 Cizgidə göstərilən vint hansı yuvaya bağlana bilər?



- ☐
- ☐
- ☒
- ☐
- ☐


682 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin.



- ☐ Vint M14x25 QOST 17475-80
- ☐ Vint M14x34 QOST 17475-80
- ☐ Vint M14x43 QOST 17475-80
- ☐ Vint M16x3x3 QOST 17475-80


- ☒ Vint M14x50 QOST 17475-80

683 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin.




- ☐ Vint M16x38 QOST 17473-80
- ☐ Vint M16x11 QOST 17473-80
- ☐ Vint M16x4x4 QOST 17473-80
- ☐ Vint M16x18 QOST 17473-80
- ☒ Vint M16x45 QOST 17473-80

684 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin



- ☒ Vint M10x55 QOST 1491-80
- ☐ Vint M16x58 QOST 1491-80
- ☐ 80Vint M16x26 QOST 1491-80
- ☐ Vint M16x18 QOST 1491-80
- ☐ Vint M16x50 QOST 1491-80

685 Şayba üçün təyinedici ölçü hansıdır?



- ☐ Şaybanın hündürlüyü - S_s
- ☒ Şaybanın daxili diametri - d_s
- ☐ Şayba oturdulacaq çubuğun diametri
- ☐ Şayba oturdulacaq çubuğun uzunluğu
- ☐ Şaybanın xarici diametri - D_s

686 Qayka üçün təyinedici ölçü hansıdır?


- ☐ Qaykanın hündürlüyü - H_q
- ☒ Qaykada yivin xarici diametri - d

- ☐ Yivli deşikdə haşiyənin hündürlüyü -c
- ☐ Yivli deşikdə yivin daxili diametri
- ☐ -qaykanın yan səthindəki bucaq

687 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin


- ☐ Şayba 3 QOST 11371-76
- ☐ Şayba 20 QOST 11371-76
- ☒ Şayba M22 QOST 11371-76
- ☐ Şayba M3 QOST 11371-76
- ☐ Şayba M20 QOST 11371-76

688 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin




- ☐ Qayka M20xH QOST 5915-70
- ☐ Qayka M20x120 QOST 5915-70
- ☐ Qayka M16 QOST 5915-70
- ☐ Qayka M20 QOST 5915-70
- ☒ Qayka M20x16 QOST 5915-70

689 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin



- ☐ Bolt M16 QOST 7798-70
- ☐ Bolt M45 QOST 7798-70
- ☒ Bolt M16x45 QOST 7798-70
- ☐ Bolt M16x38 QOST 7798-70
- ☐ Bolt M38 QOST 7798-70


690 Yiv açılmış borularda şərti işarələrdəki rəqəm nəyi göstərir?



- ☒ Yivin xarici diametrinin
- ☐ Yivin uzunluğunu


- ☐ Borunun daxili diametrinin (şerti keçidi)
- ☐ Yivin profilini
- ☐ Yivin addımını

691 Silindrik boru yivlərində profilin təpə bucağı neçə dərəcədir?




- ☐ 40°
- ☐ 50°
- ☒ 55°
- ☐ 60°
- ☐ 45°

692 Metrik yivlərdə profilin təpə bucağı neçə dərəcədir?




- ☐ 40°
- ☐ 50°
- ☐ 55°
- ☒ 60°
- ☐ 45°

693 Cizgidə hansı yiv təsvir edilmişdir?





- ☐ Metrik yiv
- ☐ Silindrik boru yivi
- ☐ Xüsusi profilli yiv
- ☐ Dairəvi profilli yiv
- ☒ Trapez profilli yiv

694 Cizgidə hansı yiv təsvir edilmişdir?





- ☐ Trapes profilli yiv
- ☒ Silindrik boru yivi
- ☐ Konik boru yivi
- ☐ Metrik yiv
- ☐ Dayaq yiv

695 Modelin aksonometrik görünüşünə əsasən frontal (baş) görünüş hansı çertyojda düzgün qurulmuşdur?





696 Modelin aksonometrik görünüşünə əsasən frontal (baş) görünüş hansı çertyojda düzgün qurulmuşdur?









697 Modelin aksonometrik görünüşünə əsasən frontal (baş) görünüş hansı çertyojda düzgün qurulmuşdur?



698 Modelin aksonometrik görünüşünə əsasən yandakı (profil) proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?



699 Modelin aksonometrik görünüşünə əsasən yandakı (profil) proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?





700 Modelin aksonometrik görünüşünə əsasən yandakı (profil) proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?

